

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 218 (5449) 29 noyabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Bölgələrin inkişafına dövlət dəstəyi gücləndirilir

*Azərbaycan Prezidenti İlham Əliyev Tərtər,
Ağcabədi və Sabirabad rayonlarına səfər edib*



Səh 2

Moskvada "Pəncərədən
düşən işıq" sənədli filminin
təqdimatı olub



7

Əli Həsənovun qazax dilinə
tərcümə olunmuş kitabının
Astana təqdimatı keçirilib



8

Sədərək Rayon Mədəniyyət
Evinin yeni binası istifadəyə
verilib



9

İsveç nümayəndə heyətinə
Azərbaycandakı dini
vəziyyətlə
bağlı məlumat
verilib



8

Ötən ilin eyni dövrü ilə
müqayisədə 2,5 dəfə çox
pambıq təhvil verilib



10

Politoloq Manvel Sarkisyan:
Ermənistan hakimiyyəti
yardımları mənimsəyir



12

9

Naxçıvan şəhəri
istiliklə fasiləsiz
təchiz olunur



8

Eldar İbrahimov: "Dövlət
proqramının icrası
baramaçılığın inkişafına
böyük təkan verəcək"



16

"60 yaşım da olsa,
millinin təklifini rədd
etməmə"



Bölgələrin inkişafına dövlət dəstəyi gücləndirilir

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlar yenidənqurma və abadlıq işləri görüldü, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşillıq zolağı genişləndirilib.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildiren lenti kəsdi.

Məlumat verildi ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli bina iki ekspozisiya zalı var. Bu zallarda "Təbiət", "Arxeologiya", "Qafqaz Albaniyası", "Orta əsrlər", "Misgərlik", "XIX əsr", "Azərbaycan milli geyimləri", "Ənənəvi ev", "Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü", "Azərbaycan müstəqillik dövrü", "Qarabağ münaqişəsi" adlı bölmələr qurulub.



Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoqüşələr yaradılıb.

Noyabrın 28-də Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illər yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntə-



qələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq işləri görüldü, müxtəlif diametrlı suötürücü borular tikilib, 14 avtobus dayanacağı yaradılıb. Bundan əlavə, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib.

Prezident İlham Əliyevin bu ilin iyulunda imzaladığı Sərəncama əsasən tikilən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər əhalinin yaşadığı 20 ya-

şayış məntəqəsini birləşdirir. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildiren lenti kəsdi. Sonda xatirə şəklə çəkildi.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb.

Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində oldu, yaradılan şəraitlə maraqlandı.

Baş nazirin müavini, Qaçqınla-

rın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.

Qeyd olundu ki, 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var.

Ardı Səh. 3



Bölgələrin inkişafına dövlət dəstəyi gücləndirilir

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfər edib



Əvvəli Səh. 2

Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada balacaların ilkin biliklərə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb. Yaşayış kompleksindəki məktəblə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar var.

Prezident İlham Əliyevə məlumat verildi ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb. Ümumiyyətlə, indiyə qədər salınan yeni yaşayış komplekslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr hava elektrik və 465 kilometr qaz xətləri çəkilib.

Burada ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən "Marağa-150" abidəsi barədə də məlumatlar var. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan bu abidə Tərtər rayonunun Şıxarx qəsəbəsindədir və 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda "Marağa-150" abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbay-

can torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, o, yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin "Marağa-150" abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub. Məktəbin kompüter otağında dövlətimizin başçısına məlumat verildi ki, şagirdlər burada informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. Məktəbin idman zalı da zəruri avadanlıqla təchiz olunub və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkün olacaq.

Prezident İlham Əliyev məktəbin yeməxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşdü. Sonra Ağdərə rayonundan məcburi köçkün İlqar Qasimov çıxış etdi. Tərtər sakini Tofiq Hacıyev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Sonda xatirə şəkli çəkdirildi.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda bu hərbi hissənin şəxsi heyəti də yüksək

İlham Əliyevə ətraflı məlumat verdi. Bu hərbi hissənin təmsalında biz ordumuzda yaradılan yüksək şəraitin şahidi oluruq və bu şərait də öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin hər zaman öz döyüşkən ruhunu qorumasına imkan verir. Bunu 2016-cı ildə cəbhədə baş verən hadisələr də göstərdi. Azərbaycan qoşunlarının mövqelərini dağıdıcı silahlardan, ağır artilleriyadan atəşə tutan düşmənlərin layiqli cavabını aldı. Bu döyüş Azərbaycan Ordusunda yüksək mənəvi-psixoloji hazırlığın olduğunu üzə çıxardı. Aprel döyüşünün ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Ümumiyyətlə, aprel döyüşləri münasibətin həlli dövründə dönüş məqamı idi. Bütün Azərbaycan cəmiyyətində ruh yüksəkliyinə səbəb olan bu hadisələr bir daha göstərdi ki, xalqımız torpaqlarımızın itirilməsi ilə barışmayıb və heç vaxt da barışmayacaq.

Noyabrın 28-də Azərbaycan

çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildiren lentı kəsdi. Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də müvafiq tədbirlər görülür. Paytaxtımızla yanaşı, ölkənin bütün bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qurur mənbəyi və and yeri hesab edir. Azərbaycan bayrağı dövlətimizin suverenliyinin rəmzlərindən biri, milli mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizin təcəssümüdür. Məhz ölkəmizdə dövlət bayrağına ehtiram bəslənməsi ilə bağlı aparılan məqsədyönlü və kompleks işlərin məntiqi nəticəsi olaraq indi Azərbaycanın üçrəngli bayrağı müxtəlif mötəbər



fədakarlıq göstərib. Onlarla hərbi qulluqçu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hərbi hissəyə 2004-cü ildə Ali Baş Komandan tərəfindən döyüş bayrağı təqdim edilib. Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi hissədə yaradılan şəraitlə tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınliq avtomobil parkı yerləşir.

Müdafiə naziri Zakir Həsənov cəbhədəki əməliyyat şəraiti barədə Prezident, Ali Baş Komandan

Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, son dövrlərdə Ağcabədi-də abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfəri

beynəlxalq tədbirlərdə, o cümlədən ən nüfuzlu idman yarışlarında yüksəklerde dalğalanır. Bu da Azərbaycan dövlətinin gücünün və durmadan artan nüfuzunun əyani göstəricisidir. Təqdirəlayiq haldır ki, hər bir azərbaycanlı Vətənimizin bayrağının əbədiyyəti və daim ucalarda dalğalanması naminə əlindən gələni əsirgəmir. Ağcabədi rayonunda bir il ərzində tikilmiş bayraq muzeyi də dövlət bayrağımızın tarixi haqqında dolğun məlumatlarla zəngindir.

Dövlətimizin başçısı muzeydə yaradılan şəraitlə tanış oldu. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə yaradılıb.

29 noyabr 2017-ci il

Bölgələrin inkişafına dövlət dəstəyi gücləndirilir

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfər edib

Əvvəli Səh. 3

Burada Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, ümummilli lider Heydər Əliyevin andıçmə mərasiminə dair fotosəkillər və Ulu Öndərimizin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andıçmə və Dövlət Bayrağı Meydanının açılış mərasimlərindən fotoları, poçt markaları, orden və medallar nümayiş olunur. Muzeyin ikimərtəbəli binasında akt və konfrans zalları, elektron kitabxana və digər inzibati otaqlar yaradılıb.

nı bildiren lenti kəsdi.

Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti bu baxımdan vacib əhəmiyyət daşıyır. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsi "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramından da görünür. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına ge-



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti muzeydə yaradılan şəraitlə tanış oldu. Respublikamızın bölgələrində yeni yaradılan və ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Tarix-Diyarşünaslıq muzeyləri tarixi keçmişimizə həssas münasibəti əks etdirir. Bu, dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs məkanların bərpası, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikilməsi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Təqdirləyiq haldır ki, bu proses ölkəmizin bütün regionlarını əhatə edir.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti körpələr evi-uşaq bağçasının rəmzi açılış-



niş yer ayrılıb və mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa olunan körpələr evi-uşaq bağçası bir daha aydın göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr ardıcıl xarakter alıb və artıq

respublikanın bütün bölgələrini əhatə edir. Daha sonra Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildiren lenti kəsdi. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa olunan körpələr evi-uşaq bağçası bir daha aydın göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr ardıcıl xarakter alıb və artıq respublikanın bütün bölgələ-

ki otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli imkanlar yaradılıb. Məşğələ otaqlarında uşaqlar ilkin yazı, rəsm və oxu vərdişlərinə yiyələnəcəklər. Körpələr evi-uşaq bağçasında iki kompüter otağı fəaliyyət göstərəcək.

Noyabrın 28-də Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildiren lenti kəsdi.

Nəhəng idman infrastrukturunun yaradılması istiqamətində atılan addımlar Azərbaycanı idman ölkəsi kimi nəinki yerləşdiyi coğrafi arealda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Buna dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində nail olunub. Çoxlu sayda Olimpiya İdman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng idman hərəkatının yaşandığı məkanlardan biri kimi tanıdıb. Son illər Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Diqqət çəkən əsas məqamlardan biri də bədən tərbiyəsi və idmanın ölkəmizin bütün regionlarında kütləvi xarakter almasıdır. Buna nail olmaq üçün müxtəlif bölgələrdə Olimpiya İdman kompleksləri, idman qurğuları və stadionlar tikilib. Belə nəhəng idman qurğularından biri də Ağcabədidə inşa olunub.

rini əhatə edir.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binada-

Ardı Səh. 5

Bölgələrin inkişafına dövlət dəstəyi gücləndirilir

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfər edib

Əvvəli Səh. 4

Ağcabədi Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin "Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında" 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkə idmançılarının ixtiyarına verilən sayca 42-ci Olimpiya İdman Kompleksidir.

Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb. Bu kompleks müasirliyi ilə diqqəti cəlb edir. Ümumi ərazisi 5 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Kompleksdə 100 tamaşaçı tutumu olan ikidöşəqli güləş və cüdo, boks, ağır atletika, həmçinin 937 azarkeş yerlik universal idman zalları yaradılıb. İdman kompleksində stolüstü tennis, bilyard, trenajor və fitness zalları, yay kafesi, mağaza, bilet satışı kassası var. Binada, həmçinin məşq zalları, VIP loja, nəzarətçilər, məşqçilər, hakimlər üçün otaqlar, doping-nəzarət, soyunub-geyinmə və digər zəruri otaqlar yaradılıb. Baş plana əsasən, kompleksdə uzunluğu 104, eni isə 68 metr olan 810 azarkeş yerlik futbol stadionu, habelə mini futbol, voleybol və tennis meydançaları da var. Bir sözlə, burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün geniş imkanlar mövcuddur.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşdü. Ağcabədi idman məktəbinin yetirməsi, ikiqat dünya və yeddiqat Avropa çempionu Əli Cəfərov ölkəmizdə idmanın inkişafına, o cümlədən rayona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına ağcabədililərin minnətdarlığını çatdırdı. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 28-də Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Hərbi hissədə Qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər zəruri binalar inşa olunub. Qərargah binasında hərbi hissənin döyüş bayrağının yerləşdiyi xüsusi guşə yaradılıb, idarə heyətinin xidməti otaqları, konfrans zalı və digər zəruri otaqlar istifadəyə verilib. Qərargah binasının

da komandanlığın yüksək səviyyədə çalışması və istirahəti üçün bütün zəruri şərait mövcuddur.

Prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında oldu, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxdı. Binada ideoloji, məişət və digər zəruri otaqlar hərbiçilərin ixtiyarına verilib. Əsgərlərin idmanla məşğul olmaları üçün yataqxana kompleksində trenajor zalı da yaradılıb. Hərbi hissənin ərazisində çörək sexi, hamam-camaşırxana-istixana kompleksi, texniki nəzarət və yanacaq-doldurma məntəqələri, avtomobil parkı və idman şəhərciyi yaradılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevə interaktiv təlim-məşq sistemi barədə məlumat verildi. Bildirildi ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir. Azərbaycanda son dövrlərdə ordunun modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl davam etdirilir. Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, son illər Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə maddi-texniki bazasını gücləndirib və haqlı olaraq, dünyanın ən güclü ordularından biri kimi tanınır. Son dövrlərdə Ordumuzun əldə etdiyi qələbələr, qazandığı uğur və nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşməne sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Noyabrın 28-də Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 113,3 milyon manat, gündəlik istehsal gücü 827,6 ton olan 30 çörək zavodunun tikintisinə, müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 54 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən gündəlik istehsal gücü 443,6 ton olan 13-ü Bakının qəsəbələrində, gündəlik istehsal gücü 384 ton olan 17-si isə regionlardadır. Regionlarda yaradılan və müasir avadanlıqla təchiz olunan çörək zavodlarından biri də "Cahidoğlu" MMC-nin Ağcabədi çörək və un məmulatları zavodudur.

Bildirildi ki, altı hektar ərazidə yerləşən zavod iki istehsal sahəsindən ibarətdir. Ümumi dəyəri 4



milyon manat olan zavodun qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,4 milyon manat güzəştli kredit verilib. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. Gələcəkdə məhsulun çeşidinin daha da artırılması nəzərdə tutulub. İstehsal olunan çörək "Ağcabədi çörəyi" brendi ilə istehlakçılara təqdim edilir. Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesinə və hazır məhsullara baxdı. Sonda xatirə şəkli çəkdirildi.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayilov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə

Prezident İlham Əliyevə məlumat verdi.

Noyabrın 28-də Sabirabad Sənaye Məhəlləsinin təmələqoyma mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk sənaye məhəlləsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Neftçalada yaradılıb. Bu ilin sentyabrında dövlətimizin başçısının iştirakı ilə açılışı olan həmin məhəllədə indi 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində 474 yeni iş yeri açılıb. Sahibkarların marağı nəzərə alınaraq ərazinin genişləndirilməsi nəzərdə tutulur.

Daha bir sənaye məhəlləsi Azərbaycan Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamına əsasən Masallıda yaradılacaq. Dövlətimizin başçısına məlumat verildi ki, ümumilikdə 10 hektar, ilkin mərhələdə isə 3,54 hektar ərazini

əhatə edəcək Masallı Sənaye Məhəlləsində üç istehsalat korpusu, inzibati və texniki binalar, köməkçi sahələr tikiləcək. İnşasına bu ilin iyulunda başlanılan məhəllədə 2018-ci ilin aprel ayında müəssisələrin fəaliyyətə başlaması nəzərdə tutulub. Tikintiyə cəlb edilmiş işçilərin sayı 200 nəfərdir. Burada sahibkarlar tərəfindən 33 layihə təklif olunub. Layihələrin əsas istiqamətləri mebel, tikinti materialları, plastik tara, xalça, süfrə suyu, qida və kənd təsərrüfatı məhsullarının istehsalıdır. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaq.

Prezident İlham Əliyevə təqdim olunan daha bir layihənin icrasına - Hacıqabul Sənaye Məhəlləsinin tikintisinə gələn ilin yanvarında başlanılacaq. Dövlətimizin başçısının bu ilin iyulunda imzaladığı müvafiq Sərəncama əsasən yaradılacaq məhəllədəki müəssisələr ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Məhsulların satış bazarları isə MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.

Azərbaycan Prezidentinin bir gün əvvəl imzaladığı Sərəncama əsasən, Sabirabadda da sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır. Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoydu.

Ardı Səh. 6

29 noyabr 2017-ci il

Bölgələrin inkişafına dövlət dəstəyi gücləndirilir

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfər edib

Əvvəli Səh. 5

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildiren lenti kəsdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir.

Məlumat verildi ki, Sabirabad Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabrda başa çatdırılıb. Muzeyin binası iki sərgi zalından və müxtəlif yardımçı otaqlardan ibarətdir. Sergi



edilib. Belə layihələrdən biri də "Sabirabad Quşçuluq" MMC tərəfindən yaradılmış müasir əmtəəlik yumurta və quş əti istehsalı fabriki-dir. Bu fabrik "Hacıqabul Quşçuluq" MMC-nin törəmə müəssisəsidir. Bildirildi ki, 1978-ci ildə fəaliyyətə başlamış və respublikada ilk özəlləşdirilmiş quşçuluq fabriki olan "Hacıqabul Quşçuluq" MMC-də hazırda gündə 1 milyon, o cümlədən 970 min ədəd əmtəəlik və 30 min ədəd damazlıq yumurta istehsal edilir. Fabrik tərəfindən bu ilin ötən dövrü ərzində İraqa və Əfqanıstana 5,5 milyon ədəd əmtəəlik yumurta ixrac olunub. İlin sonunadək ixrac həcmnin 10 milyon ədədə çatdırılması nəzərdə tutulub. İxrac coğrafiyası genişləndirilərək Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Belarusa 4,5 milyon ədəd əmtəəlik yumurta ixracı planlaşdırılır.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabada səfəri çərçivəsində tamamilə bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıçılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri Azərbaycanın potensialının tam üzə çıxarılmasına hərtərəfli zəmin yaradır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Azərbaycan Prezidentinin bildirdiyi kimi, ölkəmizdə bəynəlxalq və respublika səviyyəli yolların salınması ilə bağlı silsilə layihələr reallaşdırıldığından indi kənd yollarının çəkilişi ön plandadır. Rəmzi "40 yol" layihəsinin gerçəkləşdirilməsi məqsədilə dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılır.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, yeni yol 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 43 kilometr olan 4-cü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, 2 hərəkət zolağının hər birinin eni isə 3 metrdir. Yenidənqurma zamanı burada genişmiqyaslı torpaq işləri görüldü, qumçınqıl və iki laydan ibarət 12 santimetr qalınlığında asfalt-beton döşənilib. 144 metr uzunluğunda müxtəlif diametrlə suötürücü borular tikilib, kifayət qədər yol təhlükəsizlik dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildiren lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.



Prezidenti İlham Əliyev noyabrın 28-də Sabirabad rayonunun Nizami kəndində "Sabirabad Quşçuluq" MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın regionlarının mövcud potensialının daha da inkişaf etdirilməsi, xüsusilə ixrac yönümlü və idxalı əvəz edən kənd təsərrüfatı məhsulları istehsalının artırılması, yeni istehsal və emal sahələrinin yaradılması Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən biri də quş əti və yumurta istehsalının sənaye üsulu ilə artırılması, ölkə əhalisinin quşçuluq məhsullarına tələbatının bütövlükdə yerli istehsal hesabına ödənilməsi məqsədilə quşçuluğun kompleks inkişafının təmin

zalarında 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycanın Xalq Cümhuriyyəti, SSRİ və müstəqillik dövrünün konstitusiyaları, gerbləri, bayraqları, poçt markaları, orden və medallar nümayiş olunur.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildiren lenti kəsdi. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, ötən əsrin 70-ci illərində inşa olunan xəstəxananın binası yararsız vəziyyətə düşdü-yündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılıb. Yeni xəstəxana üçün 4,77 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 1,2 hektarında dördmərtəbəli üç binadan ibarət xəstəxana kompleksi inşa olunub. Tikinti işlərinə 2012-ci ildə başlanılıb və bu ilin oktyabrında başa çatdırılıb. Binalar milli memarlıq baxımından da göz oxşayır. Diqqətə çatdırıldı ki, bu səhiyyə müəssisəsində 553 tibb işçisi çalışacaq. Onların 70-i həkimdir.

Bu tibb ocağındakı cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anesteziologiya və reanimasiya, hemodializ, fizioterapiya, infeksiya, poliklinika, təcili təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və generatorlar quraşdırılıb. Ərazi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.

Sonra Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü. Həkim Elmira Zeynalova və fermer Fatma Hüseynova yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər. Sonda xatirə şəkli çəkdirildi.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin 2017-ci il 7 iyul tarixli Sərəncamı ilə əsaslı təmir olunan 60 kilometrlik yolun 19,6 kilometrlik hissəsi istismara



hazırdır. 15 yaşayış məntəqəsini birləşdirən bu yolda 41 min sakinin rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.

Dövlətimizin başçısına məlumat verildi ki, hər birinin eni 3 metr olan ikizolaqlı bu avtomobil yolu 4-cü texniki dərəcəlidir. Bildirildi ki, yolun bütün infrastrukturunu müasir tələblər səviyyəsində qurulub. Lazımi yerlərdə təhlükəsizlik dirəkləri basdırılıb, yol nişanları, göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib, suötürücü borular salınıb. Sabirabadda yenidən qurulan bu yol dövlətin öz vətəndaşlarının firavanlığına və rahatlığına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür. Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş avtomobil yolunun rəmzi açılışını bildiren lenti kəsdi.

Azərbaycan Respublikasının

edilməsidir. Buna nail olmaq üçün daha çox investorun cəlb edilməsi barədə Prezident İlham Əliyevin yerli icra strukturları qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Sabirabad rayonunun Nizami kəndində quşçuluq müəssisəsi yaradılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, son illər ərzində nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə illik istehsal gücü 60,5 min ton quş əti, 126 milyon ədəd damazlıq və 273 milyon ədəd əmtəəlik yumurta olan 40 quşçuluq təsərrüfatına 133,4 milyon manat dövlətin güzəştli krediti verilib. Fabriklər dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətləri tərəfindən müasir texnologiyalar əsasında istehsal olunmuş avadanlıqla təchiz

Noyabrın 27-də Moskvanın “Oktyabr” kinoteatrında “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib.

Moskvada “Pəncərədən düşən işıq” sənədli filminin təqdimatı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib

“Pəncərədən düşən işıq” sənədli filmi Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi və rejissoru Oleq Şommerdir. Ekran əsərinin nümayişindən əvvəl Leyla Əliyeva və rejissor Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Aleksandra Abıdenova səhnəyə çıxdılar.

Filmin üzərində təxminən bir il işlədiklərini diqqətə çatdıran Oleq Şommer dedi: “Filmin yaranması ideyası Leyla xanımın belə bir sualından doğdu: “Dünyada nədən bu qədər təcavüz var? Axı hər kəs özünü yaxşı insan sayır. Bəs nə üçün dünyada bu qədər pislilik var?”. Biz bu suallara cavab vermək qərarına gəldik və elə qəhrəmanlarımız da bu və ya digər dərəcədə bu suallara cavab veriblər”. O.Şommer vurğuladı ki, filmin qəhrəmanları Şərlə mübarizə aparırlar, özlərinə “Mən bu gün hansı

dünyada ən böyük qüvvədir”.

Filmin süjet xətti Xeyrin Şərlə mübarizəsi üzərində qurulub. Filmdə tamaşaçı 20 ildən çox həbsxana həyatı yaşamış və hazırda hər gününü xeyirxahlıqla başlayan insanla, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların yaşaması üçün mübarizə aparan həkimlərlə tanış olur. Ekran əsərinin daha bir qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da yaşamaq uğrunda mübarizə aparır və Şərə qalib gəlir.

Filmdə həyat fəlsəfəsi, Xeyrin Şərə qalib gəlməsi, insanın yaşamaq uğrunda mübarizəsi əksini tapıb. Təqdimat mərasimində Rusiyanın tanınmış mədəniyyət və ictimai xadimləri, tələbələr, filmin qəhrəmanlarından bəziləri iştirak ediblər.



yaxşılığı etmişəm?” sualını verirlər və əksər hallarda pisliliklərə qalib gəlirlər.

Rejissor filmin qəhrəmanları Vüsalə Kərimova və Aleksandra Abıdenova barədə də söhbət açdı. O qeyd etdi ki, bu qızların həyat eşqi bizim hər birimizə nümunə ola bilər. O.Şommer ekran əsərinin ərəşəyə gəlməsinə görə Heydər Əliyev Fonduna, Fondun vitse-prezidenti Leyla Əliyevaya və çəkiliş qrupuna minnətdarlığını bildirdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmə maraq göstərdiklərinə görə tamaşaçılara, eləcə də rejissor Oleq Şommerə minnətdarlıq edərək dedi: “Oleqə dərin təşəkkürümü bildirirəm. Film çox səmimi və həqiqi alınıb. Bu ekran əsəri Xeyir və Şər haqqındadır. Filmə demək istəyirik ki, biz bir-birimizlə bağlıyıq, hamımız bir bütövün tərkib hissəsiyik. Biz başqasına xeyirxahlıq edəndə elə özümü də xeyirxahlıq etmiş oluruq, eləcə də kiminsə xərinə deyəndə, özümüzü incitmiş oluruq. Başlıcası odur ki, bizim qəlbimizdə sevgi var, sevgi isə



İsveç nümayəndə heyətinə Azərbaycandakı dini vəziyyətlə bağlı məlumat verilib

Noyabrın 28-də Milli Məclisdə ictimai birliklər və dini qurumlar komitəsinin üzvləri ilə ölkəmizdə səfərdə olan İsveçin Dini İcmlərə Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. AZƏRTAC xəbər verir ki, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qonaqlara ölkəmizlə bağlı məlumat verib. Qeyd edib ki, Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyət quran ölkədir və gələn il ölkə müstəqilliyimizin 100 illiyi qeyd ediləcək.



Ölkəmizdəki dini vəziyyətlə bağlı məlumat verən komitə sədri qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrılır. Konstitusiyaya əsasən Azərbaycan dünyəvi, unitar, hüquqi dövlətdir. S.Novruzov bildirib ki, ölkəmizin əhalisinin 95 faizi müsəlman, 5 faizi isə xristian, yəhudi və digər dinlərin nümayəndələridir. Azərbaycanda 2250 məscid, 14 kilsə, 8 sinaqoq fəaliyyət göstərir. Onların hamısı Azərbaycan dövləti və Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Bosniyada, Vatikanda, Pakistanda, Gürcüstanda kilsələr, sinaqoqlar, məscidlər bərpa edilir. Azərbaycanda bütün dinlərin nümayəndələri sülh, dostluq və firavanlıq şəraitində yaşayır. Azərbaycan öz multikulturalizmi və tolerantlığı ilə bir çox ölkələrə nümunədir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildiren Siyavuş Novruzov qeyd edib ki, bu torpaqlarda tarixi abidələr, o cümlədən məscidlər yerlə yeksan edilib. Lakin Bakıdakı erməni kilsəsi təmir olunub və tarixi abidə kimi qorunur. İsveçin Dini icmalara dəstək üzrə dövlət Agentliyinin sədri Ake Goransson bildirib ki, ölkəsindəki dini vəziyyətlə bağlı məlumat verib. "İsveçdə ölkə səviyyəsində 70-ə yaxın dini icma mövcuddur. Azərbaycanda olduğu kimi, biz də çalışırıq ki, dini azadlığı təmin edək. Çalışırıq ki, dinin icmalar və təndəş cəmiyyəti ilə firavan fəaliyyət göstərsinlər", - deyə A.Goransson bildirib.

Eldar İbrahimov: "Dövlət proqramının icrası baramaçılığın inkişafına böyük təkan verəcək"

"Azərbaycanda dövlət səviyyəsində kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq olunması bu baxımdan böyük önəm kəsb edir". Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.



E.İbrahimov bildirib ki, ötən ildən etibarən barama istehsalında artım müşahidə olunur. Onun sözlərinə görə, dövlət proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan verəcək.

"Azərbaycanda yaş barama istehsalının həcmi 2025-ci ilədək 6 min tona çatdırılması nəzərdə tutulur. Proqram çərçivəsində 2018-2020-ci illərdə tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələrinin yaradılması nəzərdə tutulur. Bütövlükdə bu sənəd baramaçılığın geniş vüsət alması üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə bu kimi sahələrə diqqətin artırılması qeyri-neft seçktorunun inkişafında mühüm rol oynayır"- deyə, komitə sədri vurğulayıb.

Əli Həsənovun qazax dilinə tərcümə olunmuş kitabının Astanada təqdimatı keçirilib



Noyabrın 28-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qazax dilinə tərcümə olunmuş "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti" kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kitabın ön sözünün müəllifi, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kızıralı Əli Həsənovun Qazaxıstanın geniş oxucu kütləsinə təqdim edilən bu kitabının elmi və siyasi baxımdan böyük əhəmiyyətinin olduğunu bildirib. O deyib ki, müəllif əsərdə bilavasitə Qazaxıstanın da aid olduğu Xəzər hövzəsi regionunu tədqiq edir. Kitab qazax tədqiqatçıları, siyasətçiləri və diplomatları üçün faydalı elmi vəsaitdir.

Beynəlxalq Türk Akademiyasının prezidenti vurğulayıb ki, müəllif əsəri sadəcə Azərbaycan prizmasından deyil, regional kontekstdən çıxış edərək obyektiv əsaslandırmaqla yazıb. Bu da əsərin əhəmiyyətini daha da artırır və onu beynəlxalq tədqiqatçılar, o cümlədən Qazaxıstandan olan oxucular üçün maraqlı edib.

Kitabın bütün fəsillərində Avrasiya coğrafiyasının əsas komponentlərindən biri kimi Qazaxıstanın da daxil olduğu Xəzər hövzəsi regionunun təhlükəsizlik və sabitlik məsələləri əksini tapıb. Bu baxımdan, əsərin ilk dəfə olaraq qazax dilində də işıq üzünə girməsi təqdirəlayiq hesab oluna bilər.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, kitabda Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası beynəlxalq, regional, yerli maraqlar sistemində təhlil edilir, Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılır. Eyni zamanda, transmilli dünya güclərinin və re-

gional dövlətlərin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin təhlili verilir.

Türk Şurası Ağsaqqallar Şurasının Qazaxıstandan olan üzvü Adil Axmetov və tanınmış qazax tarixçisi Bolat Kömekov qeyd ediblər ki, siyasi fəaliyyəti ilə yanaşı, həm də beynəlxalq münasibətlər və siyasi elmlər sahəsində çoxsaylı fundamental əsərlərin müəllifi kimi tanınan Əli Həsənovun bu kitabı dost və qardaş Azərbaycanın həqiqətlərinin, ölkənin regional proseslərə yanaşmasının Qazaxıstanın elmi-akademik dairələrinə, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, kitabı regional prosesləri qavrama baxımından Qazaxıstan oxucusu üçün maraqlı edən cəhətlərdən biri burada Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələrinin öyrə-

nilməsidir. Qazax dilində nəfis tərtibatla çap olunmuş nəşrdə Azərbaycanın ardıcıl səyləri və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi və onların təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərlə ətraflı tanış olmaq mümkündür. Nəşrdə, həmçinin Azərbaycanın enerji ixracının şəxələndirilməsi siyasəti və onun regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri məsələləri də araşdırır, Azərbaycanın təşəbbüsü ilə TANAP və TAP kimi global əhəmiyyətli enerji layihələrinin reallaşdırılmasına başlanıldığı qeyd olunur.

Qazaxıstan Xalqlar Assambleyasında Prezident Nursultan Nazarbayevin müavini Əbülfəz Xamedov isə bu kitabın ölkədə yaşayan 200 minə yaxın azərbaycanlı üçün də faydalı vəsait olduğunu, onun xalqlarımızın bir-birini və regionu daha yaxından tanımasına xidmət edəcəyini söyləyib.

Tədbirdə digər çıxış edənlər kitabda əhatəli şəkildə təhlil edilən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlamasının regional və global əhəmiyyətindən danışdı. Qeyd olunub ki, Çindən Avropaya uzanan tarixi İpək Yolunun canlanması, yeni "Dəmir İpək Yolu" Qazaxıstan da daxil olmaqla bir çox ölkələrə alternativ dəhlizdən istifadə etmək imkanı yaradır. Regionun müasir iqtisadi vəziyyətini və kommunikasiya xətlərini əyani şəkildə əks etdirən xəritələrlə zəngin olan kitab Beynəlxalq Türk Akademiyasının nəzdindəki nüfuzlu "Elm" nəşriyyatı tərəfindən tərcümə və çap edilib.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Səderək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilib

Muxtar respublikanın kompleks inkişafı sərhəd yaşayış məntəqəsi olan Səderək rayonunu da əhatə edib. Rayonda geniş quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb, sakinlərin rahat yaşayışı təmin edilib. Həyata keçirilən tədbirlər Səderək rayonunda mədəniyyətin inkişafı üçün də geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də Səderək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilib.

fadə etməli, öz işlərini günün tələbləri səviyyəsində qurmali, Səderək rayonunda mədəni həyatın inkişafına öz töhfələrini verməlidirlər.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivlərə uğurlar arzulayıb, binada yaradılan şəraitlə tanış olub.



Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində Mədəniyyət və Turizm Şöbəsi üçün 3 otaq, proyektor quraşdırılan 220 yerlik tamaşa zalı, dekorasiya, kinoproeksiya və qrim otaqları yerləşir. İkinci mərtəbədə Mərkəzi Kitabxananın kitabışləmə və komplektləşdirmə şöbəsi, oxuculara xidmət şöbəsi, oxu zalı və fond üçün otaqlar, üçüncü mərtəbədə isə Mərkəzləşmiş Kitabxana Sisteminin Uşaq Şöbəsi və Mədəniyyət Evi üçün otaqlar istifadəyə verilib. Binanın zirzəmisində isə bufet, qazanxana və arxiv fəaliyyət göstərəcəkdir.

Mədəniyyət Evinə 3 kompüter və 1 fortepiano verilib. Hazırda Mədəniyyət Evinde rəsm və qarmon dərnəkləri, uşaq yallı qrupu fəaliyyət göstərir. Səderək Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının fondunda 21 min 741 kitab vardır. Uşaq şöbəsində isə oxucuların istifadəsinə 1900-ü kiril, 1503-ü latın qrafikalı olmaqla 3 min 403 kitab verilib. Ali Məclisin Sədri Mədəniyyət Evindeki dərnəklərin fəaliyyətinin təşkili və kitabxanalardan səmərəli istifadə ilə bağlı tapşırıqlar verib.

Sonra tamaşa zalında Səderək Rayon Mədəniyyət Evinin instrumental ansamblının və uşaq yallı kollektivinin çıxışı olub. Ali Məclisin Sədri instrumental ansamblın üzvləri və uşaq yallı kollektivi ilə görüşüb, Mədəniyyət Evinin fəaliyyəti üçün yaradılan şəraitdən səmərəli istifadə olunmasının və konsertlərin təşkilinin vacibliyini bildirib.

Binanın həyətinə müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb.

Naxçıvan şəhəri istiliklə fasiləsiz təchiz olunur

Naxçıvan şəhərinin, onun qəsəbə və kəndlərinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı tədbirlərinin yüksək sürət və keyfiyyətlə həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib.

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə ardıcıl və məqsədyönlü tədbirlər görülür. 2017-2018-ci illərin qış mövsümünə hazırlıqla əlaqədar bütün qazanxanalara baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənilib, sıradan çıxmış mühərriklər yenilənib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub. Xətt təsərrüfatında əsaslı və cari təmir işləri də diqqət mərkəzində saxlanılıb, qış ayları ərzində Naxçıvan şəhərinin daha etibarlı istilik sistemi ilə təmin olunmasına möhkəm zəmin yaradılıb.



Əhaliyə davamlı olaraq istilik verilməsi üçün mərkəzləşdirilmiş qazanxanaların təbii qaz və mazutla, fərdi qazanxanaların isə təbii qaz və dizel yanacağı ilə işləməsi təmin edilib. Yeni qaz təsərrüfatında hər hansı bir qəza baş verərsə, qazanxanalar mazut və dizel yanacağı ilə işləyəcək, istilik sistemində fasilələr yaranmayacaq.

İstilik şəbəkələrinin, ictimai yaşayış binalarının aşağı paylama və daxili istilik sisteminin yenidən qurulması ilə əlaqədar kompleks tədbirlər həyata keçirilib. Qazanxanalarda və xətt təsərrüfatlarında baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə, inzibati və ictimai yaşayış binalarının istiliklə etibarlı təmin olunmasına hərtərəfli şərait yaradılıb. Artıq bütün obyektlərin istiliklə təminatına start verilib. Hazırda Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş, 38 fərdi qazanxana vasitəsilə 173 yaşayış binası, eləcə də 7 min 634 mənzil və 30 inzibati bina fasiləsiz olaraq istiliklə təmin edilir.

Onu da qeyd edək ki, son illər yeni tikilən binalarla yanaşı, mövcud inzibati və çoxmənzilli yaşayış binalarının istilik sisteminin yenidən qurulması ilə əlaqədar istilik şəbəkəsi ildən-ilə genişləndirilir, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla fərdi qazanxanalar tikilib istifadəyə verilir. Fərdi qazanxanalardan inzibati və yaşayış binalarınadək olan məsafədə istilik xətləri tunellər vasitəsilə çəkilib. Bu da həmin xətlərin korroziyaya uğramasının qarşısını alır, yaranmış nasazlıqların yerüstü kommunikasiya xətlərinin zədələnmədən qorunmasına və onlara müntəzəm nəzarət olunmasına əlverişli şərait yaradır.

Naxçıvan televiziyası xəbərlərin ingilis dilində də yayımına başlayıb

Naxçıvan Dövlət Televiziyası ingilis dilində xəbər buraxılışlarının yayımına başlayıb. İlk xəbər buraxılışı noyabrın 27-də saat 21:00-da yayımlanıb. AZƏRTAC xəbər verir ki, buraxılışda muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, ictimai-mədəni həyatında baş verən həftəlik yeniliklər xronoloji ardıcılıqla izləyicilərə təqdim edilir. Naxçıvan televiziyasının əməkdaşları Firuzə Nuriyevanın və Zülfüyyə Əhmədovanın hazırladıqları xəbər buraxılışı naxcivantv.az saytında yerləşdirilməklə bərabər, televiziyanın sosial şəbəkələrdəki səhifələrində də paylaşılır.

İngilis dilində xəbərlərin təqdimatı Naxçıvanla bağlı dəqiq və operativ informasiyaların daha geniş auditoriyada yayılmasına və muxtar respublikanın turizm potensialının xarici ölkələrdə təbliğinə yeni imkanlar açacaq. Xəbər buraxılışlarında həmçinin Naxçıvanın tarix və mədəniyyət abidələri barədə ingilis dilində süjetlər də yayımlanacaq.

Xəbər buraxılışı hər həftənin bazar ertəsi günü saat 21:00-da efirə çıxacaq. 2018-ci ildən isə xəbərlərin rus dilində yayımı da nəzərdə tutulur. Qeyd edək ki, bu gün dünyanın istənilən yerindən Naxçıvan Dövlət Televiziyasını internet vasitəsilə izləmək mümkündür. Belə ki, 2016-cı il oktyabrın 17-də - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində televiziya internet üzərindən yayıma başlayıb. Bu gün geniş izləyici kütləsi toplayan naxcivantv.az saytı qədim Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov açılışı bildiren lenti kəsib. Ali Məclisin Sədri Səderək Rayon Mədəniyyət Evinin yeni binasının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və binada fəaliyyət göstərəcək təşkilatların kollektivlərini təbrik edərək deyib: Bu gün Səderək Rayon Mədəniyyət Evinin istifadəyə verilməsi rayonda mədəni həyatın canlanmasına səbəb olacaqdır. Binada Səderək Rayon Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzləşmiş Kitabxana Sistemi və Mədəniyyət Evi fəaliyyət göstərəcəkdir. Bu da hər üç təşkilatda çalışan 40-a yaxın əməkdaş üçün müasir iş şəraitinin yaradılması deməkdir.

Ali Məclisin Sədri deyib: Mədəniyyət Evinde yaradılan şərait müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinə imkan verəcəkdir. Muxtar respublikanın teatr və musiqi kollektivlərinin, eləcə də rayon uşaq-musiqi məktəbinin şagirdlərinin Mədəniyyət Evinde tamaşa və konsert proqramla-



ri ilə çıxış etmələri üçün hərtərəfli şərait var. Ona görə də Səderək Rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlamalı, muxtar respublikanın teatr və musiqi kollektivləri rayona dövlət olunmalı, ictimaiyyətin iştirakı ilə tədbirlər keçirilməli, hesabat konsertləri təşkil olunmalı, tamaşalar göstərilməlidir. Həmçinin Mərkəzləşmiş Kitabxana Sisteminin zəngin kitab fondundan istifadə olunmalı, kitab günləri və müzakirələri keçirilməlidir. Mədəniyyət Evinde fəaliyyət göstərən təşkilatlar yaradılan şəraitdən səmərəli isti-

29 noyabr 2017-ci il

Mübariz Qurbanlı İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri ilə görüşüb

Ölkəmizdə səfərdə olan İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoransonun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də Dini Qurumlarda İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb. AZƏRTAC xəbər verir ki, DQİDK-nın sədri qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verməsinin nəticəsində Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan əhalisinin



96 faizi müsəlmandır. O, eyni zamanda, ölkəmizdə 17-si xristianlığa aid olmaqla 28 qeyri-İslam dini icmasının fəaliyyət göstərdiyini vurğulayıb. DQİDK-nın sədri bu icmalara sərbəst şəkildə fəaliyyət göstərmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. O, həmçinin ölkəmizdə din pərdəsi arxasında fəaliyyət göstərmək istəyən radikal dini qruplara qarşı dövlət səviyyəsində mübarizə tədbirlərinin görüldüyünü deyib.

Görüşdə Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, İslam dininə aid olan bütün tarixi abidələrin, o cümlədən məscid və ziyarətgahların ermənilər tərəfindən dağıldığını bildirib. Mübariz Qurbanlı rəhbərlik etdiyi nümayəndə heyəti ilə ötən ilin aprelində İsveçdə səfərdə olduğunu, bu ölkədəki dini abidələr, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitlə yaxından tanış olduğunu xatırladıb.

İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoranson dövlət-din münasibətlərinin tənzimlənməsində təcrübə mübadiləsinin önəmindən danışdı. Bildirib ki, son illər global aktuallıq kəsb edən miqrant axını öz ölkəsində din adı altında bir sıra problemlərin yaranmasına gətirib çıxarıb. Qonaq bütün dini konfessiyaların birgə sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün dini icmalarla dövlət arasında dialoqun gücləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə iki ölkə arasında dini və mədəni sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, radikal dini qruplaşmalara qarşı mübarizə, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Mübariz Qurbanlı Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi "Azərbaycanın seçilmiş İslam abidələri", "İşğal altındakı tarixi-dini abidələrimiz", "Azərbaycanda dini müxtəliflik" kitablarını qonaqlara təqdim edib. Qeyd edək ki, görüşdə İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman, səfirliyin müvəqqəti işlər vəkili Kristian Kamill, İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsində Cənubi Qafqaz üzrə kuratoru Qustav Vinstrand da iştirak ediblər.

Qubada "Hərəyə bir ağac əkək" kampaniyası davam etdirilir

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP Quba rayon təşkilatı tərəfindən "Hərəyə bir ağac əkək" kampaniyası üzrə tədbirlər, tədbirlər planına uyğun olaraq, davam etdirilir.

Belə ki, Meşələrin Bərpası və Mühafizəsi, Statistika İdarəsi, Alekseyevka, Zizik, İqriq, Zərdəbi, Bağbanlı, Barlı, Amsarqışlaq, Vladimirovka, I Nügədi, Qaraçay, Mlrəqışlaq, Zərqava, İsnov, Qorxmazoba, Kələnov, Hacıhüseynli, Qımılqışlaq, Hacıqayıb, Digah, Xucbala, Aşağı-Xuc, II Nügədi, Pirvahid, Alpan, Uzunmeşə, Kürkün, Talabıqışlaq, Xarovşa, Küçeyi, Cağacığ, Rustov, Qam-Qam, Püsteqasım, Xana-



gah, Susay, Aşağı-Atuc, Susayqışlaq, Əlik, Buduq, Yalavanc, Şuduq, Qırmız-Qəsəbə, Dağlı, Küpçal, Üçgün ilk partiya təşkilatları ağacəkmə kampaniyasını uğurla başa vurmuşlar.

Partiya üzvləri bu kampaniyada fəallıq göstərmişdilər. "Hərəyə bir ağac əkək" kampaniyası tədbirlər planına uyğun olaraq, davam etdiriləcək.



NƏZAKƏT

İşğalçı Ermənistan cəzasız qala bilməz

Azər Badamov: "Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində qəbul olunan bəyannamə də münaqişəyə son qoyulmasına şərait yaradır"

- Azər müəllim, KİV-lərdə və siyasi kuluarlarda Azərbaycanın işğal olunmuş 5 rayonunun yaxın vaxtlarda qaytarılacağı barədə məlumatlar yayılıb, müzakirələr aparılır. Sizcə, bunun real bir fikir olduğunu hansı faktlarla sübut etmək olar?

- Əvvəla, qeyd etmək istəyirəm ki, Azərbaycanın torpaqları 25 ildən artıqdır ki, işğal altındadır. Bu 25 il ərzində həm Azərbaycan, həm də qarşı tərəf müharibə vəziyyətindədir. Azərbaycan tam müstəqil siyasət yürüdən ölkə olduğuna görə daima inkişafdadır. Ermənistan isə Rusiyadan asılı olduğuna görə, günü-gündən tənəzzülə doğru gedir. Ona görə də, Azərbaycana öz torpaqlarını işğaldan azad edilməsi nə qədər dəyərlidirsə, ermənilər üçün də müstəqil ölkə kimi inkişaf etməsi üçün münaqişənin bitməsi o qədər maraqlı olmalıdır. Münaqişənin bitməsinin yeganə səbəbi də ermənilərin işğaldan əl çəkməmələrindədir. İkincisi isə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində qəbul olunan bəyannamə də münaqişəyə son qoyulmasına şərait yaradır. Ermənilər şahid oldular ki, başqa ölkələrin ərazilərinin işğalı və separatizm meyillərinin inkişaf etdirilməsi dünya ölkələri tərəfindən dəstəklənmir. Ona görə də, münaqişənin həlli istiqamətində addımların atılması zamanının yetişdiyini düşünürəm. Bu, 5 rayonun qaytarılmasından başlanıla bilər və yaxud da ayrı bir razılıqla işğala son qoyulması baş tuta bilər.

- Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçirilən görüşlərdə Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı müzakirələr aparılıb. Necə düşünürsünüz, V.Putin münaqişənin həll olunması üçün Sarkisyanı ciddi təsir göstərə bilirmi?

- Türkiyənin prezidenti Tayyib Rəcəb Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında keçirilən bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur. Türkiyə bəyan edib ki, hər zaman Azərbaycanın yanındadır, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin dəstəkləyir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Putinin əlindədir. Əgər Putin bu münaqişəyə son qoyulmasını istəyə, onun əlində ermənilərə təsir göstərmək üçün ciddi imkanlar mövcuddur. Bu gün ermənilərin iqtisadiyyatını, hərbi və siyasi kursunu, məhz Rusiya müəyyənləşdirir. Amma çox təəssüf ki, Rusiya Sarkisyanı heç bir təsir göstərmir və düşünürəm ki, Rusiyanın regionda maraqları təmin olunmadıqca, hər hansı bir təsir də göstərməyəcəkdir.

- Hər zaman qeyri-konstruktiv mövqe ilə seçilən Sarkisyan rejimi, sizcə, beynəlxalq təzyiqlərə və Azərbaycanın gücünə və qüdrətinə görə geri çəkilib, Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe ortaya qoya bilirmi?

- Problem ondadır ki, münaqişənin həll olunmasında daima qeyri-konstruktiv mövqe sərgiləyən Sarkisyan rejiminə heç bir beynəlxalq təzyiq göstərilir. Əgər Ermənistana beynəlxalq təzyiqlər göstərilseydi, münaqişə çoxdan öz həllini tapmışdı. Bu təzyiqlərin göstərilməməsinin kökündə də dünyadakı ikili standartlar dayanır. Düşünürəm ki, bizim yolumuz ancaq ölkəmizi gücləndirmək, Ermənistanı blokada vəziyyətində saxlamaq və hərbi gücümüzle mütəmadi təzyiq göstərməkdən keçir. Biz Sarkisyan rejimini gücümüzle konstruktiv mövqe sərgiləməyə məcbur etməliyik.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyri-məqbul hesab edirəm. Çünki bu uzun illər ərzində həmsədrlər hər hansı bir konkret nəticə əldə etməyiblər. Həmsədrlərin işi, mütəmadi olaraq, regiona səfərlər etmək, yeyib-içib, havalarını dəyişib qayıtmaq olmuşdur. Əgər Minsk Qrupu hər hansı bir nəticə əldə etmək istəyirsə, həmsədrlərdən biri Türkiyə olmalıdır. Düşünürəm ki, onda məsələyə ədalətli yanaşma olar və münaqişənin həlli istiqamətində hər hansı bir irəliləyiş əldə oluna bilər.

GÜLYANƏ

Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çox pambıq təhvil verilib

Noyabrın 28-dək ölkə üzrə 192 min 151,19 ton pambıq tədarük olunub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Belə ki, keçən il noyabrın 28-dək 78 min 210 ton məhsul tədarük edilmişdi. Bu il ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (25104 ton), Biləsuvar (23527 ton), Bərdə (20576 ton), Ağcabədi (18946 ton) və Sabirabad (17014 ton) daxildir.



Lüksemburq portalı: "Beynəlxalq bazar"dakı Azərbaycan standında yerli məhsullar daha çox ziyarətçi cəlb edib

Lüksemburqun "Delano.lu" portalında "Lüksemburq Beynəlxalq Bazar"ında təmsil olunan stendlər barədə məlumat dərc edilib. Ölkəmizin stendinin şəkli yerləşdirilən yazıda Lüksemburq hersoginyası Mariya Terezanın, eləcə də Baş nazir Ksavere Bettelin stendləri ziyarət etdikləri diqqətə çatdırılır. Yazıda Azərbaycan stendində yerli məhsulların daha çox ziyarətçi cəlb etdiyi bildirilir. Xatırladaq ki, ölkəmiz "Lüksemburq Beynəlxalq Bazar"ında Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin, Azərbaycan-Lüksemburq Ticarət Palatasının və "Qarabağ" Assosiasiyasının təşkilatçılığı ilə təmsil olunub.

Azərbaycanda qida sektorunda özünə - məxsus yeri olan “SAB” şirkəti istehsal etdiyi məhsulları ilə qısa zamanda böyük nüfuza malik olub. SİA-nın verdiyi məlumata görə, şirkətin Xırdalanda yerləşən istehsalat zavodu ilə yaxından tanış olmaq üçün “Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyətində olduq.

larda saxlanılır. İkinci böyük bir sahəimiz ət emalı sahəsidir. Günlük istehsal gücü 30 tona qədər olan istehsal sahəmiz var. Bugün təxminən 7-8 ton arasında biz günlük çalışırıq. Amma bunun da üzərində dayanmamışıq. Hazırda biz Rusiyaya ixracatla bağlı icazə almışıq. Ona görə də həm Rusiyaya, həm də körfəz ölkələrinə ixracat haqqında danışıqlar gedir. İnşallah, yaxın vaxtlarda bu sahədə müqavilələr hazırlanacaq. Bizdə üçüncü sahə süd emalı sahəsidir. Burada da kolbasa



“SAB” adı kimi dadı var



məhsullarında olduğu kimi 30 ton günlük süd emal edə bilərik. Amma biz təxminən gündəlik 7-8 ton süd emal edirik”.

Şirkət rəsmisi deyib ki, “Zəhmət-Ruzi” MMC-nin “SAB” nişanlı kolbasa və süd məhsullarının istehsalı Azərbaycan istehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) proqramının tələblərinə uyğun olduğuna görə, PLATİN səviyyəli Qida Təhlükəsizliyi Nişanına layiq görüldü: “Bu o deməkdir ki, süd sahəsində biz yalnız təbii süddən istifadə edirik. Bizdə ayrıca soya maddələri və digər qatqılardan olunmur. Sadəcə olaraq təbii ət, toyuq məhsullarından qidalarmız hazırlanır”.

Sonra bizi müəssisənin bütün istehsalat sahələri ilə tanış etdilər. Biz də söz verdik ki, eşidib məlumat aldığımızı deyib, məhz eşidib, həm də gördüklərimizi foto və video kameranın yaddaşına köçürüb oxucularımıza çatdıracağıq. Bəri başdan diqqətli oxucularımıza bildiririk ki, hansı ki, onlar həm də “SAB” məhsullarının istehlakçılarıdır, burada gördüklərimizdən bu qənaətə gəldik ki, məhsul istehsalında istəsən belə yad əl və pis niyyətin istehsalata uzanması mümkünsüzdür. Çünki burada xarici ölkələrdən gətirilmiş texnika və texnologiya əvəldən ona verilmiş proqramdakı son məhsulun çeşidinin və tərkibinin dequstatorudur. İstehsalın əksər hissəsi avtomatlaşdırılıb, alman, italyan, polşa texnologiyalarından istifadə olunur.

“Zəhmət-Ruzi” MMC-də məh-

MMC-nin fəaliyyəti ilə yaxından tanış oldu.

Prezident İlham Əliyev müəssisədəki şəraiti görəndə çox razı qaldı, yüksək keyfiyyətli məhsulları bəyəndi. Prezidentə müəssisədə istehsal edilən və “SAB” - “Made in Azerbaijan” brendi altında bazara çıxarılan 60 çeşiddə ət və 40 çeşiddə süd məhsullarının nümunələri təqdim olundu. Prezidentin diqqətinə çatdırıldı ki, “Zəhmət-Ruzi” MMC-nin ət və süd məhsulları AZS-keyfiyyət idarəetmə standartlarının

pendir, xama, kəsmik, qatıq, dovğa, ayran və digər məhsullar hazırlanır. Tezliklə bu aqrar-sənaye kompleksində dondurma da istehsal olunacaq. Kompleksin xammala olan tələbatı Abşeron və digər rayonlarda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarında tədarük edilmiş məhsul hesabına təmin ediləcək. “Zəhmət-Ruzi” MMC-nin həyata keçirdiyi layihələr hesabına 150 yeni iş yeri yaradılıb və orta aylıq əmək haqqı 500 manatdır. Sonra Azərbaycan Prezidentinə kompleksdəki süd məhsul-



sertifikatına və keyfiyyətə nəzarət sisteminin ISO 9001:2000 sertifikatına layiq görülən “SAB” brendi altında bazara çıxarılır. Dövlət başçısı müəssisədə ət məhsullarının istehsalı prosesi ilə tanış oldu. Bildirildi ki, 7 min tonluq logistika mərkəzi ən müasir avadanlıqla təchiz edilib. Burada illik kəsim gücü 1,8 min ton olan fabrik də fəaliyyət göstərəcək. Qeyd edildi ki, bundan başqa, saatda 2500 quş kəsimi gücünə malik olan fabrik üçün də avadanlıq gətirilib və ilin sonunadək quraşdırılması nəzərdə tutulub. İllik istehsal gücü 10 min tona çatan ət emalı sahəsində 60 çeşiddə məhsul istehsal edilir. ət məhsullarının saxlanma şəraiti ən müasir standartlara uyğundur.

Azərbaycan Prezidentinə məlumat verildi ki, illik istehsal gücü 7 min ton olan süd emalı sahəsində isə 40 çeşiddə süd məhsulları, o cümlədən pastırız edilmiş süd,

ların satışadək saxlanma anbarları da təqdim olundu. Təbii ki, şirkətin fəaliyyətinin daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti də məhz belə bir əlverişli mühitin bəhrəsidir.

Bəli, məqsəd və məram təmiz olanda, çəkilən zəhmət də bəhrəsinə verir. Bunu isə canlı olaraq “Zəhmət-Ruzi” MMC-nin “SAB” nişanlı halal məhsullarının istehsalı prosesində izlədik. Qaldı bu məhsulları ticarət şəbəkələrindən alıb yemək, keyfiyyətinə əmin olmaq. Halal və yüksək keyfiyyətli “SAB” məhsulları respublikamızın bütün bölgələrindəki marketlərdən soruşa bilərsiniz.

Necə deyərlər, biz sizin üçün çalışırıq.

Ceyhun RASIMOĞLU

Azərbaycan beynəlxalq yarışları qəbul etməyə hazırdır



Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyasət respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqyasında imicini də yüksəldib. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, bölgələr arasında regional tarazlıq bərpa olunub, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, əmək tutumlu və rəqəbat qabiliyyətli yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib. Bütün bunlarla yanaşı, Azərbaycan dünyanın idman arenasında artıq özünə layiqli yer tutur və beynəlxalq yarışlara ev sahibliyi edir.

Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi Azərbaycana olan inamın nəticəsi idi. Azərbaycan bu oyunların standartlarını və səviyyəsini təmin edə bildi. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himni səsləndirilməsi idmana olan qayğının nəticəsi idi. Dünyanın 17 gün ərzində izlədiyi bu

elit oyunlarda xalqımızın tolerantlığı, səliqəsevərliyi və qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. "Bakı-2015" ilk Avropa Oyunları təkə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi.

Daha sonra isə paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula-1" idman tarixində yeni maraqlı səhifə oldu. Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarış uğurla yekunlaşdırdı. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1" in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılmışdır. Dünyanın elit yarışmalarından olan "Formula-1" dünyanın 190 ölkəsində 500 milyon dan artıq azarkeş tərəfindən izlənilir. Bu da paytaxtımız ətrafında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmış oldu. Ölkəmizə gələn "Forumla-1" iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi oldular. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birləşməyə mədəniyyəti və multikultural mühiti ilə yaxından tanış ola bildilər.

Ölkəmiz keçiriləcək bütün beynəlxalq idman yarışlarına tam hazır vəziyyətdədir. Elə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də ölkəmizin idman arenasında söz sahibi olmasına dəlilətdir. Dünya və islam aləmi üçün çox önəmli idman yarışmasının ölkəmizdə

təşkili dünya miqyasında nüfuzumuzun göstəricisidir. 57 ölkəni təmsil edən idmançıların qatıldığı "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının əsas şüarı "Həmrəyliyi bizim gücümüzdür" oldu. İslam aləminin bir parçası olan Azərbaycan bu oyunları da ən yüksək səviyyədə keçirdi. Azərbaycana gələn hər kəs ölkəmizdə hökm sürən əmin-amanlıq və sabitliyi bir daha gördü. "Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallığımızdır", - deyən ölkə Prezidenti İlham Əliyev Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyətinin ölkəmizdən ən xoş arzularla ayrıldıklarını bildirib: "Çünki onlar qərəzsizdir və Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizmdir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsinə ucaldır. Biz ədalətsizliyə dözmə bilmirik. Biz ədalət və insanlığın tərəfdarıyıq".

Oyunlar bir daha Azərbaycanın dünyada təbliği baxımından əhəmiyyətli rol oynadı. Oyunlar haqqında hər-tərəfli məlumatı əks etdirən internet portalı hazırlandı və dünya mediasında İslam Həmrəyliyi Oyunlarının keçirilməsi barədə informasiya yayımlandı.

Bu gün Azərbaycan beynəlxalq yarışları qəbul etməyə hazırdır. 2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı, "Formula-1" yarışları, 2020-ci ildə XXXII Yay Olimpiya Oyunları və digər oyunlar keçiriləcək. Qeyd edək ki, velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib və ən geniş tamaşaçı kütləsi toplayan idman növlərindən biridir. Azərbaycan yenidən bu və ya digər idman yarışlarına sahiblik edəcək və dünyada öz qüdrətini bir daha nümayiş etdirəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI



Bakı Slavyan Universitetinin rektoruna ABŞ-ın iki medalı təqdim olunub

Ölkəmizdə səfərdə olan amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys Bakı Slavyan Universitetinə Amerika Birləşmiş Ştatlarının iki yüksək səviyyəli medalını təqdim edib. Təqdimetmə mərasimində universitetin rəhbəliyi, müəllim və tələbələri iştirak ediblər.

Amerikalı diplomat təqdimatdan əvvəl tələbələr qarşısında son mühazirəsini oxuyub, onların çoxsaylı suallarını cavablandırılıb.

Tədbirdə iştirak edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Bakıya son illər ərzində tez-tez səfər edən Piter Teysin dünya mətbuatında ölkəmiz barədə müsbət fikirlər səsləndirdiyini, xüsusən, Dağlıq Qarabağ problemi ilə bağlı ciddi siyasi açıqlamalar verdiyini və nüfuzlu beynəlxalq tədbirlərdə respublikamızın haqlı mövqeyini müdafiə etdiyini bildirib.

O, 25 il ərzində bundan öncə, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti ölkəni qısa zaman kəsiyində böyük inkişaf yoluna çıxartdığını qeyd edib.

N.Əliyeva Prezident İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini, Azərbaycanı dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına daxil etdiyini bildirib. Rektor bu uğurlu siyasət nəticəsində tezliklə Dağlıq Qarabağ probleminin də öz ədalətli həllini tapacağını vurğulayıb: "Qarabağ problemi bizim ən böyük dərdimizdir. Prezident İlham Əliyev hər zaman deyir: "Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var!" İnanırıq ki, Azərbaycan xalqı, müasir texnika ilə təchiz olunmuş ordumuz və vətənpərvər övladlarımız qısa müddətdə Qarabağı azad edə bilərlər. Ancaq biz qan tökülməsini istəmədiyimizdən, dinc yolla torpaqlarımızın azad edilməsinə nail olmaq istəyirik".

N.Əliyeva bu işdə dünyanın ədalətli insanların, haqsevər siyasətçilərinin də mühüm rol oynamaqda olduğunu bildirib. O, həmin insanların birinciləri cərgəsində Piter Teysin adını çəkib. Universitetin professor-müəllim və tələbə kollektivi adından Piter Teysə minnətdarlıq edən rektor Azərbaycan xalqının ədalətli insanlara daim böyük diqqət və qonaqpərvərlik göstərdiyini vurğulayıb.

Tədbirdə çıxış edən amerikalı qonaq BSU-da təhsilin yüksək səviyyədə qurulduğunu və bu təhsil müəssisəsində mühazirələr oxumaqdan məmnun qaldığını vurğulayıb. Azərbaycanlı gənclərin istedadlı və potensialı olduğunu Piter Teys gələcəkdə burada mühazirə oxumaq istəyini nəzərə çatdırıb. Piter Teys BSU-dakı mükəmməl təhsil mühitinə və, müasir tələblərə cavab verən tədris şəraitinə görə universitetin rektoru, professor N.Əliyevaya Amerika Konqresi Muzeyinin hazırladığı hədiyyəni, Amerika bayrağı və Amerikanın Vaşinqtondakı Azadlıq heykəlini simvolizə edən medalları təqdim edib. Bundan əlavə, Piter Teys Donald Trampın seçki komandasının loqosunu da universitetə bağışlayıb.

Sonda amerikalı politoloq arzusunun Qarabağın erməni əsarətindən azad edilməsini və çay içmək istədiyini bildirib.

ZÜMRÜD

Politoloq Manvel Sarkisyan: Ermənistan hakimiyyəti yardımları mənimsəyir

Ötən həftə Los-Ancelesdə Ümumdünya Hayestan Fondu növbəti telemarafon keçirərək 12,5 milyon dollar vəsait toplayıb Ermənistanı yardım edib. Hər il keçirilən telemarafona qoşulanların sayı ilə yanaşı, yığılan məbləğ də azalır və bu da Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Misal üçün, ötən il 15,5 milyon dollar vəsait toplanıb və bu da cari il toplanan vəsaitdən azdır.

Erməni politoloq Manvel Sarkisyan yerli mətbuata müsahibəsində telemarafon iştirakçıların və toplanan vəsaitin ildən-ilə azalmasını təbii hesab edir. O qeyd edir ki, 20 il ərzində keçirilən telemarafonlarda 330 milyon dollardan çox pul toplanaraq Ermənistanı verilib. Lakin bu pullar təyinatı üzrə xərclənmir. Dünyanın varlı erməniləri milyonlarla dolları toplayıb erməni xalqının güzəranının yaxşılaşması üçün verirlər. Lakin Ermənistan hökuməti yardım kimi toplanan pulları mənimsəyir. Politoloq bildirib ki, bu gün Ermənistanda elə rayonlar var ki, oradakı insanlar çar Rusiyası dövründə tikilən binalarda yaşayırlar. Ermənistan kəndlərinin bir çoxunun yolu, məktəbi, tibb məntəqəsi yoxdur. Politoloq qeyd edib ki, əgər kəndlərdə yol yoxdursa, ehtiyac içində olan insanlara yardım edilmirsə onda telemarafonda bu problemlərin aradan qaldırılması üçün toplanan vəsait hara xərclənir? M.Sarkisyan özü də suala cavab verərək bildirib ki, yardım məqsədilə yığılan pullar Ermənistan hakimiyyətinin nümayəndələri tərəfindən mənimsənilir. Bunu gören dünya erməniləri isə telemarafona qoşulmaqdan imtina edir və Ermənistanı daha yardım etmək istəmirlər. Ona görə də telemarafon zamanı toplanan pulun məbləği getdikcə azalır.

Politoloq keçmiş prezident Robert Köçəryanın və hazırkı prezidentin qardaşı Şaşik Sarkisyanın çox imkanlı biznesmen olduqlarını bildirərək onların fonda pul köçürməmələrini xatırladı və bunun təəccüblü olduğunu qeyd edir. Nəzərə çatdırır ki, 20 il ərzində toplanan pullar hesabına bir kilometr yol çəkilməyib, bir məktəb tikilməyib.



Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasındadır. yer alır və ölkələrimiz ən mürəkkəb dövrlərdə belə bir-birinə dəstəkdir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin “Biz bir millət iki dövlətlik” fikirləri həm Türkiyə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu günün və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formulu kimi qəbul edilməkdədir. Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir.



Azərbaycanla Türkiyə arasında davamlı əməkdaşlıq hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarını təmin edir

Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artması deməkdir. Bu baxımdan, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hər iki tərəf maraqlıdır və ona görə də, bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı zəruridir. Azərbaycan öz müstəqilliyini qəbul edəndən sonra, 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət, məhz Türkiyə oldu və 1992-ci ilin yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başladı.

Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq, dövlət quruculuğu yolunda respublikamızın söylərini daim dəstəkləməklə hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətə yeni bir mərhələ başladı.

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türk petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü idi. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyəyə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”, eləcə də, iki ölkə arasında müxtəlif sahələri əhatə edən, ümumilikdə, 9 sənəd imzalandı.

“Bakı-Tbilisi-Ceyhan” layihəsində 6,53%, “Azəri-Çıraq-Günəşli” layihəsində 6,75%, “Şahdəniz” layihəsində 9%, “Kürdaşı” layihəsində 5%, “Araz-Alov-Şərq” layihəsində 10% olmaqla, Azərbaycanın neft-qaz sektoru ilə bağlı 5 müqaviləsində Türkiyənin payı var. 2006-cı il tarixində Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan Neft İxracı Boru Kəməri işə salınmaqla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə reallaşdırıldı. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti ara-

sında imzalanmış müqavilə, Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışında, beləliklə də, Azərbaycanın, Türkiyənin, həmçinin, Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan regionda həyata keçirilən global iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən “Avropa-Qafqaz-Asiya Transqafqaz” Nəqliyyat Dəhlizi (TRASEKA) Proqramının dəstəyi ilə 1998-ci ildə 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpaşına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimulu verdi. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir.

Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə, bölgə üçün önəmli layihələrdən biri də “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsi oldu. Bu layihə Azərbaycanın Türkiyə ilə birləşdirilməsini nəzərdə tutan layihə olmaqla mühüm iqtisadi və strateji əhəmiyyətə malikdir. “Dəmir İpək Yolu” adlanan fasiləsiz demiryolu şəbəkəsi Asiya və Avropa arasında yük və sərnişin daşınmasının mühüm bir hissəsinin demiryolu nəqliyyatına keçməsinə təmin etməklə, nəqliyyat xərclərini aşağı salacağı və nəticədə İpək Yolu xəritəsində yerləşən ölkələr üçün iqtisadiyyatın inkişafına mühüm töhfə verəcəyi inanılmazdır. Həmçinin, bu şəbəkə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri ilə bir-birinə bağlanan Azərbaycan və Türkiyənin iqtisadiyyatının bundan sonra demiryolu şəbə-

kələrinə də inteqrasiyasını, həm də bu ölkələrin iqtisadi inteqrasiyasına xidmət etməklə yanaşı, eyni zamanda, ayrı-ayrılıqda hər bir ölkənin iqtisadi mənfəət əldə edəcəyini təmin edir.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan global iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də, ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını dikte etmək imkanına sahib olması deməkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə edib, mütemadi olaraq, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində söylər göstərib. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildiren Türkiyə, bu məsələnin öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan edib. Bir sözlə, Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün söyləri həmişə müdafiə edib. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzünün genişlən-

diyi zaman Azərbaycan xalqının haqq səsi, məhz Türkiyə vasitəsi ilə dünyaya çatdırıldı və bu işdə Türkiyənin rəsmi şəxslərinin mövqeyi, eləcə də, kütləvi informasiya vasitələrinin əhəmiyyətli rolu, xüsusilə, danılmazdır.

Türkiyənin 1952-ci ildən qurucu üzvü olduğu NATO-dakı tərəfdaşlarından savayı, heç bir format-çərçivəsi olmayan, amma illərlə ölçül-məyəcək qədər möhkəm bağa malik bir müttəfiqi də var, bu, Azərbaycandır. Əslində, bu, müttəfiqlikdən daha çox, dövlətlərarası münasibətlərin fəvqündə olan tarixi qan bağlılığıdır. 1915-ci il Osmanlı Türkiyəsi Çanaqqalada ölüm-dirim savaşında yüzlərlə azərbaycanlı türk qardaşları ilə çiyin-çiyinə vuruşurdu və onlar bu savaşa ürəklərinin hökmü ilə qatılırdılar. 1918-ci ildə Azərbaycan istiqlalını elan edəndə də, qardaş köməyinə gələn yüzlərlə Osmanlı türkü bu yolda canını fəda etdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini təkrar qazandıqdan sonra tarixi qan bağları dövlətlərarası münasibətlərlə bərkidi. Bu gün Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir, amma qardaşlıq mahiyyəti bundan da ucadır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin təsdiq etdiyi, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq planına əsasən, hər il iki ölkənin iştirakı ilə, mütemadi olaraq, hərbi təlimlər də keçirilir və bu təlimlərdə silahlı qüvvələrin bütün döyüş növləri iştirak edir. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi hərbi təlimlər, məhz yaxın zamanlarda ölkəmizin öz ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinə hesablanmış praktik məşğələsidir. Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi bu hərbi təlim iki qardaş dövlət arasında orduların vahid mövqedən çıxış etməklə, fəaliyyətlərinin təkmilləşdirilməsinə istiqamətlənib. O cümlədən, belə təlimlərlə quruda, havada, istərsə də dənizdə problem yaranarsa, iki qardaş ölkə ordusu eyni vaxtda birgə hərbi əməliyyat təşkil etmək təcrübəsini qazanır. İki

dövlətin birgə təlimləri isə, lazım gələrsə, müttəfiqimizlə birgə fəaliyyət göstərə biləcəyimizi isbatlayır. Həmçinin, bu, onu deməyə əsas verir ki, ölkələrimiz həmişə bir-birinə dayaq, arxa olacaq və bizim gücümüz birliyimizdədir.

Azərbaycanla Türkiyə arasında mədəniyyət və incəsənət sahəsində də qırılmaz tellər mövcuddur. Uzun illər boyu Sovet İttifaqının tərkibində olan Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətə birbaşa qoşulmaq hüququ olmadığına baxmayaraq, istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından bir-birinə çox yaxın olan Azərbaycan və Türkiyə vətəndaşları mədəni-kulturoloji əlaqələr yaratmağa böyük ehtiyac duyurdu. Təsədüfi deyil ki, Azərbaycanın bir çox dünya şöhrətli sənətkarları hələ Sovet imperiyasının Türkiyəyə qarşı radikal yanaşdığı dövrlərdə də, qardaş ölkə ilə mədəni-kulturoloji əlaqələr yaratmaqdan çəkinmirdilər. Xüsusilə, maestro Niyazi, Arif Məlikov, Zeynəb Xanlarova, Lütfiyar İmanov və başqa sənətkarlarımız daim Azərbaycan incəsənətini Türkiyə ictimaiyyətinə təqdim edə bildirdilər. Eyni zamanda, nəinki türklərin ifaçılarının səs yazılarına maraq göstərilir, hətta sənətkarlarımız öz repertuarlarında türk musiqisinə xüsusi yer ayırırdılar. Hələ Sovet dövründə Azərbaycanda Yaşar Kamal, Rəşad Nuri Güntekin, Orxan Kamal, Əziz Nesin kimi türk yazarlarının əsərləri populyar olub və dəfələrlə nəşr edilib.

Sadalanan bütün əlaqələri ümumiləşdirərək, deyə bilərik ki, Azərbaycanla Türkiyənin istər siyasi, istər iqtisadi, istər hərbi və istərsə də mədəniyyət sahəsində maraqları yaxındır, mövqələri uyğundur və üst-üstə düşür. Azərbaycan BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdillli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində də Türkiyə ilə faydalı əməkdaşlıq edir. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə öz töhfəsini verməkdədir.

Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri hər iki ölkə üçün çox önəmli rol oynayıb, bu gün də ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılardır və hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün ölkələrimiz bütün məsələlərdə birlikdə hərəkət edir və bu birliyin daha möhkəm olması üçün izafi güc sərfinə gerek yoxdur. Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan da güclü Türkiyə deməkdir və ölkələrimizin birinin uğuru digərinin də uğuruna zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarıdır.”

İnam HACIYEV

Müxalifətin növbəti seçki məğlubiyyəti qaçılmazdır

Gələn il - 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri yaxınlaşdıqca, dağdıcı müxalifətin maskası cırılaq, siması yenə də görünməyə başlayır. Müxalifət funksionerlərinin, bir-birinə olan ədavət, intriqa və antipatiya hissi bütün prinsipləri yenə də üstələyir. Özündən başqa heç kəsi bəyənməmək kimi fobiya o həddə çatır ki, bir-birini harda oldu təhqir edir, hədyanlar belə söyləməkdən çəkinmirlər.

AXCP-nin keçmiş lideri Rəsul Quliyev kimi özünü çox bəyənməmiş bir mühaciri, xarici ölkədən Azərbaycandakı müxalif rəqiblərinə təhqirlərlə dolu ittihamlar ünvanlamasını sanki bir xüsusi reportaj kimi təqdim etməyə, daha doğrusu, sıırmağa çalışır. Maraqlıdır, korrupsiya və rüşvətxorluq yolu ilə topladığı vəsaitləri, daha dəqiq desək ölkənin pullarını götürüb xarici ölkəyə qaçıb gizlənən və oradan da özü kimi xəyanətkarları ittiham etməyə çalışanın bunun buna nə qədər haqqı çatır? Yaxud R.Quliyevin ittihamlarının hədəfi olan İ.Qəmbər, A.Hacılı, Ə.Kərimli və C.Həsənli kimiləri də xəyanət və satqınlıq üzərində qurulmuş fəaliyyətləri ilə hansı haqla öz simalarından fərqlənməyən birini hədəfə alır? Əslində, ölkə daxilindəki müxalifət partiyaları liderlərinin bir-biri ilə çekişmələrinə nəzər saldıqda, görürük ki, sivil mübarizə metodlarının nədən ibarət olduğunu anlamayanların birinin digərini təhqir atəşinə tutması müxalifətin ənənəvi metodlarındandır. Müxalifətin, ələlxüsus, seçkiqabağı ənənəsi hesab olunan bu çekişmələrin yalnız bir səbəbi varsa, o da liderlik iddiasıdır. Ona görə də, hər seçki ərəfəsində birləşmək ideyasını ortaya atsalar da, şəxsi mənafe və ambisiyaları buna imkan vermir. "Vahid namizəd"lə seçkilərə qatılmaq barədə çox müzakirələr aparıb, təkliflər irəli sürsələr də, öz aralarında razılaşma baş tutmur və hər bir partiya və siyasi qurumun lideri öz namizədliyini irəli sürməyə qərar verir. Digər tərəfdən, yenə də sivil tərzdə öz platformasını ictimaiyyətin diqqətinə çatdırmaq deyil, öz içindəkilərdən özünə rəqib bildiyi birini qaralama kampaniyasına start verməklə, namizədliyini qənaətbəxş hesab edən dırnaqarası demokratlar uğur qazanacağına heç özləri də inanmırlar.

Namizədlərin qeydə alınmasına və



seçkilərə rəsmi şəkildə start verilməyib, amma 20 sayda müxalifət partiyasından, artıq 11 nəfərin namizədliyi irəli sürülüb. Bu isə, o deməkdir ki, müxalifət düşərgəsində təmsil olunan hər iki partiya və qurumdan biri öz namizədini irəli sürür. Yəni 20 partiyanın vahid namizədi haqqında ağız dolusu danışan müxalifətin, hər 2 partiyanın bir vahid namizədi peyda olursa, seçkilərə birləşərək qatılmaq, vahid namizədlə seçkidə iştirak etmək kimi iddialarının, suarlarının da puç olduğu qənaətinə gəlinir.

Kənardan müşahidə edilərkən müxalifətin qondarma "Milli Şura"sı tərəfindən C.Həsənlinin namizədliyinin irəli sürülməyi təsiri bağışlanır. Amma Ə.Kərimlinin buna imkan verəcəyi heç də inandırıcı deyil. "Şura"nın sədri C.Həsənli olsa da, bütün qərarların Ə.Kərimli tərəfindən verildiyini, ümumiyyətlə, bütün səlahiyyətləri AXCP sədrinin öz üzərinə götürdüyünü nəzərə alsaq, "Milli Şura"nın prezident seçkiləri üçün irəli sürəcəyi namizədinin də kim olacağı belli olur. Doğrudur, "Milli Şura"nın özündə belə kimin namizədliyinin irəli sürülməyi barədə hələ də ciddi ixtilaf var mövcuddur. "Şura" daxilində belə yekdil fikir formalaşması müşahidə edilmir, əksinə, fərqli münasibətlər və fərqli yanaşmalar özünü büruzə verir. Amma inandırıcı deyil ki, bu dəfə Ə.Kərimli C.Həsənliyə güzəştə gedib, onun namizəd olaraq seçkilərdə iştirakına razılıq versin. Hətta Ə.Kərimlinin ətrafında olanlar onun namizədliyinin irəli sürülməyi barədə fikirlər də səsləndirirlər.

Göründüyü kimi, 2018-ci il prezident seçkilərinə müxalifət düşərgəsi birləşmək, "vahid namizəd"lə qatılmaq barədə düşünsə də, nə birləşmədən, nə də vahid namizəddən söhbət belə gedə bilməz. Çünki əgər "Milli Şura" kimi yalnız bir qurumda iki namizədin məsələsi ixtilafə səbəb olursa, deməli, müxalifətin ayrı-ayrı partiyalarının və qurumlarının bir-birinə güzəştə getmək kimi fikirləri yoxdur və olmayacaq da. Digər tərəfdən, dağdıcı müxalifət dü-

şərgəsində təmsil olunan partiyaların və qurumların özündə belə kimin hansı statusda olması məsələsi də sual altındadır. Bir sözlə, daxili çekişmələr və xaos hər bir müxalif qurumun daxilində hökm sürür. "Şura"da C.Həsənli və Ə.Kərimli misalında Müsavat partiyasında da İ.Qəmbər və A.Hacılı məsələsi gündəmdədir və başqan A.Hacılı olsa da, nədənsə, bu qurumda da İ.Qəmbərin namizədliyi məsələsi ön planda durur. Deməli, Müsavatda da "şura"dakı vəziyyət müşahidə olunur və hərc-mərclik, qarışıqlıq və idarəsizlik müxalifət düşərgəsində təmsil olunan hər bir quruma xas olan xüsusiyyətdir.

Nəticə olaraq, qeyd etmək lazım gəlir ki, istər Ə.Kərimli, istər onunla bir tribunanı bölüşən C.Həsənli, istər İ.Qəmbər, istər də, əslində, onun hakimiyyəti altında olan Müsavat partiyasının qondarma başqanı A.Hacılı, hətta mühacirətdə olan R.Quliyev də, digər müxalifət düşərgəsində təmsil olunanlar da yaxşı başa düşürlər ki, heç birinin bir-birinə güzəştə getmək fikri yoxdur və müxalifətin birləşməsi, vahid namizədlə prezident seçkilərinə qatılması xülyadan başqa bir şey deyil. Bu halda, gülcünc vəziyyətdə qalacaqlarını özləri də dərk etdikləri üçün bəzən seçkilərin boykot edilməsi planı barədə fikirlər səsləndirirlər. Düzdür, bunların boykot planı yenilik deyil və hər dəfə seçkilər ərəfəsində bu ifadə gündəmi zəbt edir. Amma boykot bunlara nə bir səmərə verir, nə də acınacaqlı məğlubiyyətdən yaxa qurtarmaqda köməklik edə bilər. Hər dəfə məğlubiyyəti öncədən başa düşdüləri üçün boykot ifadəsini ortaya atmaqla qarşılaşacaqları durumdan özlərinin də xəbərdar olduğunu açıq şəkildə etiraf edən müxalifət partiyaları yaxşı başa düşür ki, heç bir manipulyator və avantürüst ictimai fikirdə çaşqınlıq yarada bilməyəcək. Çünki ictimaiyyət yaxşı başa düşür ki, heç bir-biri ilə ortaq məxrəcə gələ bilməyən, birləşə bilməyən, kiçik bir qrup bütöv bir xalqın birliyinə nail ola bilməz. Etibarını itirmiş bu avantürüstlər hər dəfə seçkilər ərəfəsində canfəşanlıq etməklə, nə xalqın dəstəyini qazana bilər, nə də səsinə. Elə buna görə də, sosial sifariş olmadan meydana atılan müxalifət qüvvələrinin, əvvəlki seçkilərdə olduğu kimi, yenə də məğlubiyyətə uğrayacağıları və yenə də beş illik qış yuxusuna gedəcəkləri gün kimi aydındır.

İnam HACIYEV

Ermənistanın yoxsulluq indeksi dərc olunub

Erməni analitiki: "Global Militarization Index 2016" yalnız Ermənistanın ağır dərəcədə militarizasiya olunmuş ölkə kimi deyil, həmçinin, dəhşətli şəkildə yoxsul ölkəyə çevrildiyini sübuta yetirən danılmaz faktdır"

“Ermənistan - Avropada birinci, dünyada isə üçüncü militarizasiya olunmuş ölkələr sırasındadır. Bu barədə "Global Militarization Index 2016" analizinin nəticələrində göstərilib". Sözügedən məlumatı Ermənistanın "1in.am" saytının analitiki Sarqis Artsruni öz şərhində qeyd edib. Onun fikrincə, militarizasiyanın ölçüsü təhsil və səhiyyəyə ayrılan vəsaitlərə görə də hesablanır. "Gələn ilin büdcə layihəsinə görə, təhsilə və səhiyyəyə ayrılacaq vəsait daha da azaldılacaq, bu isə "Global Militarization Index"-in siyahısında Ermənistanın daha yüksək yer tutacağına işarədir"-deyə yazan erməni analitikinə görə, məhz bu analiz ölkənin gələcək perspektivi istiqamətində yalnız təlaşlı fikirlər yaradır. SİTAT: "Birincisi, militarizasiya olunmuş ölkələr, əslində, güclü vətəndaş cəmiyyətinə, müstəqil iqtisadiyyata və keyfiyyətli siyasi sistemə malik olan ölkələr sırasına aid deyillər. Ermənistan mövcud imici ilə xarici investisiya qouluşunu obyektiv olaraq gözəlləyə bilməz.



“Xarici partnyorlar ölkənin sülhməramlı təşəbbüslərinə şübhə ilə yanaşırlar”

Analitikə görə, biznes mühiti militarizasiya olunmuş ölkələrdən bacardıqca kənarda dayanmağa çalışır və yalnız ona görə yox ki, qonşu ölkələrlə açıq, ya da qapalı şəkildə münaqişə şəraitində yaşayırlar. Mövcud ölkələr korrupsiyalaşmış, eləcə də, aşağı səviyyəli idarəçiliyi olan və ədalət qanunları kasad olan ölkələrdirlər. Militarizasiyanın yüksək həddi Ermənistanın siyasi imicinə də neqativ təsirlərini göstərir, çünki xarici partnyorlar ölkənin sülhməramlı təşəbbüslərinə şübhə ilə yanaşırlar".

Beləliklə, Sarqis Artsruni açıq-aydın etiraf edir ki, Ermənistan bütün cəhətlərdən - iqtisadiyyat, ölkə idarəçiliyi, sosial mühit və s. amillərdən kənar olan bir ölkədir və bunun nəticəsi olaraq, heç bir xarici ölkə onun ölkəsi ilə etibarlı tərəfdaş olmağa can atmır. Belə ki, qeyd edilən faktlar bütün bunlara ciddi baryerlər qoyub.

“Ermənistan hakimiyyəti müdafiə məsələlərində, silah alışıında qənaət edə bilmir və nəticədə, büdcədə kəsirlər yaranır ki, insanlar yüksək tibbi xidmət və normal təhsilə baxımından aciz qalırlar”

Erməni müəllif hesab edir ki, militarizasiyalanmış Ermənistanın bu həddə çatmasına daha bir səbəb yoxsulluq həddini aşması faktorudur. "Ermənistan hakimiyyəti müdafiə məsələlərində, silah alışıında qənaət edə bilmir və nəticədə, büdcədə kəsirlər yaranır ki, insanlar yüksək tibbi xidmət və normal təhsilə yiyələnmək baxımından aciz qalırlar"-qeyd edən Artsruni fikirlərinə əlavə olaraq, şərh edir ki, bütün bunlar Ermənistan iqtisadiyyatını durğunluğa və məhvə sürükləyir: "Əgər tərəqqi olsaydı, istər humanitar, istərsə də sosial sferalardakı iqtisadiyyat təbii olaraq inkişaf edərdi, üstəlik, bu istiqamətdəki dövlət xərcləri azaldılmalı və Ermənistanın militarizasiyası bu qədər yüksək həddə çatmazdı. Bütün bunlar isə yerli və beynəlxalq müşahidəçilərin diqqətindən kənarda qalmayıb".

Sarqis Artsruni sonda hesab edir ki, "Global Militarization Index 2016" yalnız Ermənistanın ağır dərəcədə militarizasiya olunmuş ölkə kimi deyil, həmçinin, dəhşətli şəkildə yoxsul ölkəyə çevrildiyini sübuta yetirən danılmaz faktdır".

Rövşən NURƏDDİNOĞLU

Birləşmiş Ərəb Əmirlikləri: Vyana görüşü asan olmayacaq



Neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması üzrə müzakirələr asan olmayacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail bin Mohammed al-Mazroui deyib. O qeyd edib ki, noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 173-cü iclası çərçivəsində neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması üzrə müzakirələr asan olmayacaq. "Bu asan bir görüş olmayacaq və müxtəlif ssenarilər qiymətləndiriləcək. Lakin mən şəxsən optimistəm", - deyir nazir bildirib. O, Vyanada müzakirə ediləcək bir çox variant arasında neft hasilatının azaldılması üzrə mövcud sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılacağını olduğunu deyib.

Azərbaycan-Ermənistan dövlət sərhədində keçirilən monitoring insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitoring insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər. Ermənistan tərəfindən isə monitoringi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Joviç və Martin Şuster aparıblar.



Azərbaycan xalqının adət-ənənələri: ovsunlar və andlar

Dünyagörüşünün bir sıra yönləri ilə bağlı olan, xalqın etnoqrafik həyatını da özündə əks etdirən ovsunların yaranmasına səbəb bir yandan hələ tam formalaşmamış təfəkkürün mücərrəd aləmi, eləcə də, bəzi həyat hadisələrinin düzgün qavranılmaması, o biri yandan və daha əsaslısı, sözün təsir gücünə güclü inamın olmasıdır.

Ovsunlar yaranışlarında uzun bir formalaşma, təkmilləşmə yolu keçmiş və bu yolda özlərinə yaxın mərasim ayinləri, folklor mətnləri ilə semantik əlaqədə olmuş, bəzən, hətta onlarla qovuşmuş və birləşmişdir. Elə buna görə də bir sıra hallarda ovsunlar tilsim, fal, sehlrlə eyniləşdirilmişdir.

“Ovsun” da, “tilsim” də eyni mənə, funksiya daşıyan məfhum kimi izah olunur. Həqiqətdə isə, onlar şəkildə bir-birinə oxşamıdığı kimi, lüğəvi mənə və mahiyyətə də bir-birindən seçilən anlayışlardır. Nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır və onu bilən, icra edən də, əsasən, qara qüvvələrin təmsilçilərindən sayılan cadugərlərdir. Ovsunlar isə, bilavasitə gerçək yaşayış, xüsusən də, ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda tilsimlərdəki kimi nə lövh oxuyub göyərçin cildinə girən pərilər, nə küpəgirən qarılar, ifritələr, nə dərvişlər (xeyirxah və bədxahlıqlarından asılı olmayaaraq), nə də insan övladı üçün min bir əngəl törədən divlər var. Ovsunlarda insan istəyinə əks olan yaşayışı çətinləşdirməyə cəhd edən qüvvələrə qarşı mübarizə var və bu da, əsasən, ayin, mərasim və sözün sehlrlə təsir gücü ilə həyata keçirilir.

Bəhlul Abdulla yazır: “Ovsunun faldan da fərqi var. Düzdür, falın bəsit növü ilə ovsun arasındakı seçilməni müəyyənləşdirmək çətinlik törətmir. Ovsun üçün söz əsas sayıldığı halda, falın bəsit növündə buna ehtiyac yoxdur.

Falın mürəkkəb növündə də ovsun ilə, azacıq da olsa, fal arasında oxşarlıq nəzərə çarpır. Amma bu, zahiri bənzəyişdir. Yeni hər ikisində olsa-olsa sözün aparıcı olmasıdır. Tipoloji baxış bunları asanlıqla fərqləndirir. Belə ki, ovsunların icra üçün mütləqləşdirilmiş zaman və vaxt anlayışı olmadığı halda, xüsusi mərasimlə bağlı olan qulaq falı yalnız ilaxır çərşənbədə, yeni il axşamında icra olunur və həm də qabaqcadan tutulmuş niyyətdəki istəyə uyğun hərəkət edilir.

Ovsunu sehlrlə də eyniləşdirmək olmaz. Qədim insanların,

passiv formada olsa da, təbiət hadisələrinə münasibət və müdaxilə cəhdi öz inikasını sehlrdə tapıb. Misal üçün, qədim əcdadlarımız elə biliblər ki, Günəşin və Ayın tutulmasının səbəbkarı cinşeyatin və s. şər qüvvələrdir. Odur ki, ayrı-ayrı nəsnələri (bir qədər sonra dəm alətləri) bir-birinə vurmaqla səs çıxarmış və bununla həmin qüvvələri qorxuzub qaçıracaqlarına inanmışlar. Yaxud körpə uşaq şər qovuşanda evdən çıxarılarkən, onun yanına pambıq, şəkər və kömür qoyaraq sehlr edilmiş. Burada pambıq - “xəta-bələdan uzaq ol, xoşbəxt, ağgünlü, işıqlı həyatın olsun”, şəkər - “dilin şirin olsun”, kömür - “sənə pis nəzərlə baxanın gözləri qaralsın” deməkdir. Başqa bir nümunə məhsulunun tez hasilə gəlməsi arzusu ilə yaşayan əkinçi əkin zamanı sahənin qırağında qayğanaq bişirir, bununla da, məhsuluna “sən də bu qayğanağa oxşa, hasilə gəl” - deyər sehlr edirmiş.

Elə su ilə əlaqədar xatırladığımız sinamalar da çox əski görüşləri özlərində yaşadırlar. Hələ güzgü icad edilməzdən qabaq insanlar öz əkslərini suda görmüş və bunu ruh hesab etmişlər. Onlar qorxulu yuxularını, əslində, suya yox, suda görünən ruhlarına danışmışlar və belə güman etmişlər ki, həmin ruhlar onları yuxuda gördükləri bədlıklərdən qoruyacaq.

El içində belə bir sinama da var: “gec dil açan uşağa göyərçin yumurtası yedizdirsən, tezliklə danışar”. Uşağın dil açıb danışmasında əsas rol oynayan onun anasıdır. Bəs necə olur ki, göyərçin yumurtasındakı güc bu qüvvəni üstələyir? Məsələ burasındadır ki, bu sinama insanların göyərçinə olan etiqadları nəticəsində yaranmışdı. Ta əski çağlardan başlayaraq göyərçini, nəinki ovlamaq, hətta ona daş atmaq, yuvasını dağıtmaq yasaq olub. Əks halda, göyərçinin qarğıışından fəlakət törəyə bilər. Bu inamın izləri bir xalq yaradıcılığı örnəyindən də görünməkdədir.

Yenə də etiqada görə, müqəddəs bilinən, toxunulmaz sayılan, yuvasının dağılması ilə küsməsi, bununla da, bədliliyin başlanğıcı düşünülmən göyərçin guya elə qadın və anadır. Başqa sözlə, onların ruhudur. Həm də o, sözdaşıyan, xəbər aparıb-gətirəndir. Bir xəbərə görə, göyərçin Nuh peyğəmbərin quşudur. Nuh öz gəmisində bir müddət üzdükdən sonra əvvəlcə ağ rəngdə olan qarğanı göndərir ki, quru yerin, torpağın olub-olmaması xəbərini gətirsin. Qarğa uçub gedir və quru yeri tapdıqdan sonra daha geri dönmür. Bundan acıqlanan Nuh qarğanı qarğayır və o da əvvəlki ağ rəngindən qara rəngə düşür. Bundan sonra Nuh

göyərçini göndərir. Göyərçin quru yeri tapıb, şad xəbərlə Nuhun yanına qayıdır və elə o vaxtdan da göyərçin xəbər aparıb-gətirən quş sayılır.

B.Abdullanın fikrincə, tədrici inkişaf, digər sahələrdə olduğu kimi, sehlre də öz təsirini göstərmişdir. Passiv formada sehlr aktiv münasibət çevrəsinə daxil olaraq, yəni sözlə birləşərək, yeni biçim qazanmağa başlamışdır. Bərk quraqlıqdan məhsulunun məhv olacağı təhlükəsi ilə üzləşən əkinçi ilkin mərhələdə bir quru daşı isladılmış daşların yanına qoymaqla yağış arzusunda olduğunu ifadə etmiş, yaxud bunun əksinə olaraq, yağışın çox yağması ilə məhsulunun tələf olacağı təhlükəsindən qayğılanaraq, yağışın dayanması, səngiməsi üçün ağzıaçıq qablari, ocaq üstündəki sacı arxası üstə çevirmiş, bir qab yağışı buxarlanıb qurtarana qədər qaynatmış, qolunu dişləməklə onun kəsilecəyi və yağmayacağı zənnində olmuşdur. Daha sonrakı mərhələdə isə bu akta - sehlre yeni bir düstur - söz də əlavə etmişdir. “O, iki çaxmaq daşını bir-birinə vurmaqla yağışın müjdəçisi olan ildırımın süni bənzərini yaradır, başqa sözlə, sehlr edir, eyni zamanda, həm də ovsun nəğməsini oxuyandan sonra bıçağın ağzını bağlamaqla qurdun da ağzını bağlamasını və heyvanın salamat qalacağını düşünür. Heyvan tapılandan sonra bıçağın ağzı açılmalıdır ki, qurdun da ağzı açılsın. Qurdun ağzını bağlı saxlamaq günah bilinib. Bilavasitə, qurdla bağlı belə ovsun və etiqad nümunələri çoxdur. Misal üçün, “heyvan itən və çöldə qalan zaman qurdun ağzını bağlamaq üçün, ərə getməmiş yetkin bir qızın yanına gəlirlər. Qız saçını əlinə alar və bir tel ayırıb deyər:

- Qurdun ağzını bağlayıram, itmiş heyvanı yeməsin.

Sonra qız saçından ayırdığı tükü düyər. Heyvan tapılandan sonra düyünü açar ki, qurdun ağzı açılsın. Buna “qurd ağzı bağlamaq” deyirlər.

Heyvan gecə çöldə qaldıqda ipi düyüb çevrilmiş qazanın altına qoysan da, qurdun ağzı bağlanar, heyvanı yeməz. Canavarın ağzını bağlamaq üçün həmçinin, yun darağının dişlərinə baltanın ağzını da keçirirlər”.

Heyvanlar dabaq xəstəliyinə tutulan zaman isə “...bir nəfər kişi əlinə çox böyük tabaq alıb, ibtidai insan və şaman rəqlərini xatırladan hərəkətlər edər, xəstə heyvanlara yaxınlaşıb, ovsun ayini icra edib nəğmə oxuyarmış. Burada dabağın, yəni xəstəliyin şər qüvvələrin əməli olması tabaq çalib səs salmaqla onların qorxudub qaçırılacağına inam mövcuddur.

Uşaqları xəstəliklərdən qoru-



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

maq və ya sağaltmaq üçün el arasında digər xalq təbabəti üsulları ilə yanaşı, ovsunlardan da istifadə olunmuşdur. Uşaq boğaz ağrısından narahatlıq keçirdikdə, inama görə, yaşlı bir kimsə uşağın boğazını sığamaqla bərabər, yavaşca sillə vurur. O, burada uşağın şişmiş vəzlərini sıgallayır və xəstəliyi uzaqlaşdırmağa və qovmağa cəhd eləyir.

Uşağı bədnəzərdən qorumaq üçün də bir sıra ovsunlardan istifadə edilmişdir. Uşaq xəstələnən zaman tez-tez əsnəyəndə, onun nəzərə gəldiyi güman edilib. Bu vaxt uşağın anası sağ əliylə bir çimdik duz götürüb uşağın başına üç kərə dolandırır, eyni zamanda, hər kərə uşağın kürəkləri arasına astaca yumruq vura-vura “Gözü dəyənin gözü çıxsın” deyir. Qədimdə insanlar təbii uğursuzluqlara, başvermə səbəbini düzgün qavradıqları xəstəliklərə qarşı mübarizədə, ağır əməklərini yüngülləşdirməkdə, arzu-istəyin həyata keçməsində də ovsunları vasitə saymışlar. Onlar bu münasib xüsusi ayinlər yaratmış və məsələnin mahiyyətinə uyğun olaraq bu ayinləri ov nəğmələri ilə müşayiət etmişlər. Misal üçün, göz səyriyəndə, adamlar mütləq uğursuz hadisənin baş verəcəyini düşünmüşlər. Hətta belə bir inam da olub, guya sağ gözün səyriməsi xeyir deməkdir və bu cəhət, adətən, “sevinərsə” “kimsənlə görüşərsən”, “şad xəbər eşidərsən” kimi ümidverici

deyimlərlə yozulmuşdur. Sol gözün səyriməsi isə qorxulu, təhlükəli və ziyanlı bir hadisənin başlanğıcını xəbər verən əlamət təklə yozulmuşdur. Odur ki, sol göz səyriyəndə, fəlakətdən yaxa qurtarmaq üçün elə indinin özündə də uğur simvolu, Günəş rəmzisəyaaq, qırmızı rəngli sap kəsiyi və parça qırıntısı göz qapağının üstünə yapışdırılır.

Bəhlul Abdulla yazır: “Bəllidir ki, bir kimsə öləndə, adətən, onun qəbri tikilir və başdaşı qoyulur. Daşda mərhumun adı, atasının adı, soyadı, təvəllüd tarixi, bəzən hətta peşəsi, sənəti ilə əlaqədar nişanələr də əks etdirilir. Bununla yanaşı, başdaşılarda bir çox hallarda ölən şəklidə olur, yaxud elə büstü başdaşını əvəz eləyir. Bu cəhət indi tamamilə unudulmuş çox qədim görüşlərlə bağlıdır. Əvvəldə qeyd edildiyi kimi, vaxtilə düşünüülüb ki, ölən yenidən dirilir və onun ruhu qoyulmuş büstlərdə və başdaşılardakı əkslərdə qərar tutur. O, gedib-gələnləri görür. Sonralar bu etiqad unudulsa da, başdaşılarna əks-şəkil çəkmək və büstlər qoymaq adəti indi də davam etməkdədir. “Başıdaşlı”, “Başına daş düşsün” tipli qarğıışlar da bu təsəvvürlə sıx əlaqədə yaranmışdır. Həmin qarğıışları söyləyən də tərəf-müqabilinə bununla ölüm arzulayır”.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Yumurta- əvəzolunmaz və vitaminlərlə zəngin qida

Ən çox istifadə edilən qidalardan biri olan yumurta dünya mətbəxinin ən məşhur təamlarındandır. Demək olar ki, əksər xörəklərin hazırlanmasında ondan istifadə edirlər. Yumurta o qədər geniş yayılıb ki, onun yerinə başqa nemət tapmaq mümkün deyil, amma alternativ kimi yumurta tozu da təklif edilir. Ondan ənənəvi texnologiya ilə alınan yumurta tozu 1978-ci ildən etibarən hazırlanır, mayonez və bir çox qidaların tərkibinə əlavə olunur.

AZƏRTAC xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, yumurtanın tərkibində 74 faiz su, 12-13 faiz zülal, 11-12 faiz yağ, hətta 1 faiz karbohidrat var. Yumurtanın 100 qramı 150-160 kalori dəyərinə malikdir, bütövlükdə kalorisi isə 40-75 arasındadır. Onun tərkibində A, E və B vitaminin müxtəlif növləri, ferment, doymamış yağlı sirkə toyuq yumurtasını zəngin edən maddələrdəndir. Yumurtanın sarısında cəm olan karotin orqanizm üçün çox faydalıdır. Bütün bunlardan əlavə yumurtanın tərkibində fol turşusu və müxtəlif vitaminlər də var. Qida dəyərinə görə yüksək keyfiyyətli yumurtanın 97-98 faizi orqanizmdə mənimsənilir. Yumurtanın ağı tam yağsızdır, özündə çox az karbohidrat ehtiva edir, yüksək keyfiyyətli zülal mənbəyidir. Ağında 4,7 qram zülal və 62 qram natrium olan bir ədəd böyük yumurtanın enerji dəyəri cəmi 20 kaloridir. Yumurtanın yalnız ağını yemək orqanizmdə xolesterinin miqdarını azaldır, onun sarısındakı xolesterol isə orqanizmin gündəlik ehtiyacını tam ödəyir. Faydalı qida məhsulunu çəkinmədən gündəlik qida rasionuna daxil etmək olar.

Kalsium qəbulu ürək tutmalarını artırır

Ekspertlər bu nəticəyə 10 il ərzində 23.980 nəfər arasında apardıqları araşdırmalardan sonra gəliblər. Heydelberq Araşdırma Mərkəzinin mütəxəssislərinin açıqlamalarına görə, sümük möhkəmləndirən kalsiumun qəbulu yaşlı insanlarda ürək tutmalarını artırır. Alman ekspertlər kalsium ehtiyacını həblərlə ödəməkdənsə xüsusi pəhrizlə əvəzləməyi məsləhət görürlər. Ekspertlər bu nəticəyə 10 il ərzində 23.980 nəfər arasında apardıqları araşdırmalardan sonra gəliblər. Tədqiqatda kalsium qəbul edənlərlə etməyən qruplar müqayisə olunub. Kalsium qəbul etməyən 15.959 nəfər arasında 851 ürək tutması qeyd olunub. İkinci qrupda isə bu hal 86% daha çox olub. Alimlərin açıqlamasına görə bu nəticələr ürək tutmasına kalsiumun səbəb olduğunu sübut edir. Oklend Universitetinin mütəxəssisləri də kalsium əlavələrinin təhlükəliyi ilə bərabər təsirinin də güclü olmadığını təsdiqləyiblər.

TƏBRİK EDİRİK!

Ay Yusif, 4 yaşın olsun mübarək!
İnamın sevinci çağlayan çaydır.
Yoluna döşənən təzə-tər çiçək,
Səni təbrik edən anan Günaydır.

Səni çox sevecək xala-bibilər,
Dəcəllik daşını atdığıñ anda.
Sənə töhfə edib, busə təzə-tər,
Qoşulur təbrikə bacın Fidan da.



ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fiziki tərbiyə və ÇH ixtisası üzrə II kurs tələbəsi Kərimov Sabir Fəxrəddin oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

BAŞSAĞLIĞI

Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru və işçi heyəti Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalova atası

Teyyub Zeynalovun vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500


SƏS

Son səhifə

29 noyabr

Güləşçilərimiz U-23 dünya çempionatını beş bürünc medalla başa vurublar

Polşanın Bıdqoş şəhərində güləş üzrə U-23 dünya çempionatına yekun vurulub. Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbəre görə, 19-23 yaşlı idmançılar arasında ilk dəfə keçirilən çempionatı yığma komandamızın üzvləri 5 bürünc medalla başa vurublar. İlk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Komandamızın üzvlərindən Sakit Cəlilov (59 kq) və İslam Abbasov (85 kq) bürünc medal qazanıb. Nəsir Həsənov (75 kq) isə beşinci yerdə qərarlaşıb. Qadın güləşçilərin mübarizəsini də yığmamızın üzvləri 2 bürünc medalla tamamlayıblar. Türkan Nəsirova (58 kq) və Tatyana Omelçenko (60 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar. Alyona Kolesnik (58 kq) isə beşinci yeri tutub. Son yarış günlərində mübarizəyə qoşulan sərbəst güləşçilərin qazancı isə 1 bürünc medal olub. Çempionatda 57 kiloqram çəkiddə yarışan Pərviz İbrahimov çempionatı üçüncü sırada tamamlayıb.




“Mançester Yunayted” klubu qışda üç futbolçu ilə yollarını ayıracaq



“Mançester Yunayted” futbol klubunun baş məşqçisi Joze Mourinyu müdafiə xəttini gücləndirməyi planlaşdırır. AZƏRTAC xəbər verir ki, portuqaliyalı baş məşqçi qış transfer dövründə üç futbolçunu - Lyuk Şou, Deyli Blind və Matteo Darmiani satışa çıxaracaq. Hər üç müdafiəçinin oyununu baş məşqçini qane etmir. Qeyd edək ki, gedəcək futbolçuların yerinə “Mançester Yunayted” uzunmüddətli perspektiv vəd edən oyunçuları cəlb etmək istəyir.

“60 yaşım da olsa, millinin təklifini rədd etmərəm”

“Yuventus”un qapıçısı Canluici Buffon yenidən İtaliya millisi-nə qayıda bilər. Qol.az-ın məlumatına görə, bu barədə o, “Gran Gala del Calcio”ya açıqlamasında deyib: “Millidəki karyerama fasilə vermişəm. Həm “Yuventus”, həm də İtaliya yığmasında özümü əsgər kimi görmüşəm. 60 yaşında belə olsam, milli komandadan gələcək təklifi rədd etmərəm. Çünki mənim fikrim budur”. Qeyd edək ki, C. Buffon DÇ-2018-in pley-off mərhələsində İsveçə uduzaraq mundiala vəsiqə qazana bilmədikləri oyundan sonra millidəki karyerasını başa vurduğunu açıqlayıb.



Arsen Venger: “Arsenal” Özil və Sançesi satmayacaq



“Arsenal”ın baş məşqçisi Arsen Venger futbolçuları Məsut Özil və Aleksis Sançesi bu qış satacaqları ilə bağlı yayılan iddialara münasibət bildirib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbəre görə, o, hər iki oyunçunun mövsümün sonuna kimi komandada qalacağını deyib: “Onlar komandanın uğurları üçün bütün gücləri ilə oynamaladırlar. Özil və Sançes çempionatın sonuna kimi “Arsenal”da qalacaq. Bu qərar mövsümün əvvəlindən qəbul edilib”. Qeyd edək ki, M.Özillə “Barselona”nın, A.Sançeslə PSJ-nin maraqlandığı iddia edilir. Xatırladaq ki, hər iki oyunçunun London klubu ilə müqaviləsi bu mövsümün sonu başa çatır.

“Torpedo” 15 ildən sonra yenidən Gürcüstan çempionu olub

Kutaisinin “Torpedo” futbol klubu Gürcüstan çempionatının sonuncu turunda “Dinamo”nu (Tbilisi) səfərdə 1:0 hesabı ilə məğlub edərək yarışın qalibi olub. AZƏRTAC xəbər verir ki, turnir cədvəlində 76 xalla birinci olan Kutaisi təmsilçisi “Dinamo”nu 1 xal qabaqlayıb. “Samtredia” isə 68 xalla çempionatın bürünc medalına sahib olub. Kutaisi klubu son 15 ildə ilk dəfədir çempionluq sevinci yaşayır. Bu, “Torpedo”nun Gürcüstan çempionatı tarixində dördüncü çempionluğudur. Qeyd edək ki, “Torpedo” dekabrın 2-də Gürcüstan kuboku yarışlarının finalında “Çixura” ilə qarşılaşacaq.

